

O.Ş. ŞAMXALOV
Ş.F. ABDULLAYEVA

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZIRLIYI
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNIVERSİTENTİ

TİKİŞ FABRİKLƏRİNİN LAYİHƏLƏNDİRİLMƏSİ



O.Ş. ŞAMXALOV
Ş.F. ABDULLAYEVA

TİKİŞ FABRİKLƏRİNİN LAYİHƏLƏNDİRİLMƏSİ

Ali məktəblər üçün dərs vəsaiti

BAKİ – 2008

GİRİŞ

UOT.658.2.001.63.667 (075.8)

Professor O.Ş. Şamxalov
Baş müəllim Ş.F.Abdullayeva

REDAKTOR

texnika elmləri namizədi, dosent M.H. Cahangirova

Şamxalov O.Ş., Abdullayeva Ş.F. Tikiş fabriklarının layihələndirilməsi. Dərs vəsaiti. Bakı, 2008, 80s.

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən «Tikiş məmulatlarının texnologiyası» və «Tikiş məmulatlarının konstruksiya edilməsi» ixtisasları üzrə hazırlanan Bakalavrlar üçün buraxılmışdır.

©Bakı, « » nəşriyyatı, 2008

Xalq istehlakı malları istehsalının və xidmət sahəsinin inkişafına dair kompleks programında deyilir:

"Xalqın rifahını daha da yüksəltmək ən mühüm program tələbidir, onun sosial-iqtisadi siyasetinin özəyidir. Bu məqsədə real surətdə çatmaq ictimai istehsalın fasılısız inkişafı və təkmilləşdirilməsi, onun səmərəliyinin yüksəldilməsi, adamların sosial və əmək fəallığının artırılması yolu ilə mümkündür".

Xalq istehlakı malları buraxılışı başlıca olaraq istehsalın təşkilini yaxşılaşdırmaq əsasında onun intensivləşdirilməsi, qurğulardan səmərəli istifadə edilməsi, müəssisələrin yenidən qurulması və yeni texnika ilə təchiz olunması, texnoloji proseslərin təkmilləşdirilməsi, xammal və materialların müasir növlərinin tətbiq edilməsi, məhsulun material tutumunun azaldılması, ehtiyatlarından qənaətlə istifadə edilməsi hesabına durmadan artırması zərurəti qeyd olunur.

Yüngül sənaye, mədəni məişət və təsərrüfat malları istehsalının və istehlakının strukturunu fəal surətdə və məqsədyönlü təkmilləşdirmək, əhalinin tələbatının dəyişilməsini vaxtında duymaq şəhər və kənd sakinlərinin əməyində, məişətində, asudə vaxtında sosial iqtisadi dəyişiklikləri daha dolğun nəzərə almaq nəzərdə tutulmuşdur.

Məmulatın keyfiyyətini və çeşidini kökündən yaxşılaşdırmaq onların texniki və estetik səviyyəsini, işdə davamlığını yüksəltmək əhali üçün mallar istehsali ilə məşğul olan sənaye sahələrinin birinci dərəcəli vəzifəsidir.

Təbii xammaldan yeni kimyəvi liflər və saplar işlədilməklə yüksək keyfiyyətli parçalar istehsali genişləndiriləcəkdir. Parçaların bədii-kolorit tərtibati xeyli yaxşılaşdırılacaqdır. Pam-biq, kətak, ipək, yun parçalar, habelə qarışq parçalar istehsalının artırılmasına dair tapşırıqlar müəyyən edilmişdir. Toxunmayan məişət toxuculuq materiallarının, sünü xəzin, döşəmə örtüklerinin buraxılışı daha böyük sürətlə inkişaf etdiriləcək və çeşidi genişləndiriləcəkdir.

Başlıca vəzifə bu baxımdan müəyyənləşdirilmişdir. Həmin

vəzifə elmi-texniki tərəqqinin sürətləndirilməsi, istehsalın yeni texnika ilə təchiz olunması və yenidən qurulması, yaradılmış istehsal potensialından intensiv istifadə edilməsi, idarəetmə sisteminin və təsərrüfat mexanizminin təkmilləşdirilməsi təməli üzərində iqtisadiyyatın inkişafının sürət və səmərəliyini artırmaqdan və bunun əsasında xalqının rifahının, daha da yüksəltməkdən ibarətdir.

Dərslik vəsaiti tərtib edilərkən digər ixtisas fənləri də nəzərə alınmışdır: tikiş materialşunaslığı, tikiş məmulatlarının texnologiyası, geyimlərin konstruksiyası və s. adları qeyd edilən fənlər tədris müddətində ayrı-ayrı kurslar üzrə mənimsənilmiş və dərs vəsaitində göstərildiyi kimi tikiş sexlərinin və fabriklerinin layihələndirilməsi hissəsi üzrə də öz əksini tapmışdır.

1. TIKİŞ MÜƏSSİSƏLƏRİNİN LAYİHƏLƏNDİRİLMƏSİ ÜÇÜN ƏSAS GÖSTƏRİCİLƏR VƏ MƏRHƏLƏLƏR

1.1. Yeni tikiləcək və yaxud mövcud müəssisənin bərpa olunmasının texniki-iqtisadi cəhətdən əsaslandırılması

Yeni tikinti dedikdə, bu, istehsalın gücünün artırılması, əlavə məhsulun istehsalı başa düşülür. Yeni müəssisələrin tikintisi istehsal qüvvələrinin coğrafi yerləşdirilməsi ölkəmizin rayonlarının zəngin təbii sərvətlərinin mənimsənilməsi və kiçik-orta şəhərlərdə işçi qüvvəsindən səmərəli istifadə edilməsi deməkdir. Yeni tikinti imkan verir ki, istehsal yüksək təşkili-texniki səviyyədə təchiz edilsin və bunun da sayəsində müəssisənin texniki-iqtisadi göstəriciləri yaxşılaşdırılsın.

Yeni tikintiyə başlamazdan əvvəl seçilmiş rayonda əhalinin tikiş məmulatlarına olan tələbatını, həmən sahədə əmək məhsuldarlığının artımını və gələcəkdə tikiş məmulatları çeşidlərinin artımını, öz növbəsində sahələrin genişləndirilməsi ilə s. əlaqədar olaraq istehsal birlikləri nəzdində filialların yaradılmasını da əvvəlcədən nəzərə almaq lazımdır.

Fəaliyyət göstərən müəssisənin genişləndirilməsi dedikdə onun yeni tikiləcək tikiş müəssisəsi ilə uyğunluğu çoxdur, çünkü yeni obyektlərin yaradılması ilə əlaqədar olaraq istehsalın gücü də artır və əlavə olaraq işçi yeri yaradılır. Lakin fəaliyyət göstərən sahələr və sexlər dəyişdirilmir. Daha doğrusu, müəssisənin istehsal gücünün artımına texniki cəhətdən sahələrin silahlandırılması səbəb olur.

Yenidən bərpa dedikdə – bu proses müəssisənin yeni texnika ilə silahlandırılması, yəni ən mütərəqqi inkişaf etmiş texnika və texnologiyanın tətbiqidir ki, bunun da sayəsində istehsalın səmərəliliyi, artır, fiziki və mənəvi cəhətdən köhnəlmış əsas fondların aktiv elementlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq tikintidə yığım işləri aparılır.

Yenidən bərpa prosesi yeni tikintiyə nəzərən tez başa gəlir, çəkilən xərclər xeyli azaldılmış olur. Yenidən bərpa o vaxt da-

ha əlverişli hesab edilir ki, köhnəlmış avadanlıqlar və texnoloji hazırlanma prosesləri yenisi ilə əvəz edilir, bu şərtlə ki, istehsalın sahələri artırılmır və sabit qalır.

Texniki modelləşdirmə dedikdə – müəssisənin qismən yeni avadanlıq ilə təchiz edilməsi başa düşülür ki, bunun da sayəsində əsas fondların elementlərinin texniki xarakteristikaları yaxşılaşdırılır.

1.2. Müəssisənin tikinti sahəsinin seçilməsi

Tikiş sənayesinin rasional yerləşdirilməsi prinsipi ilə əlaqadardar olaraq, tikinti sahəsi seçilir. Tikinti sahəsi seçilərkən qısaca olaraq qarşıya qoyulmuş bütün sualları əhatə etmək şərtilə onun iqtisadi cəhətdən xarakteristikası verilməlidir ki, bu müəssisənin gələcəkdə səmərəli işləməsi üçün tikintiyə çəkilən xərclər, onun başa çatdırılma müddəti əvvəlcədən nəzərə alınmış olsun. Eləcə də yadda saxlamaq lazımdır ki, bəzi şəhərlərdə yeni müəssisələrin tikintisi və fəaliyyət göstərən istehsalat sahələrinin genişləndirilməsi qəti qadağandır. Bildiyimiz kimi, tikiş müəssisələrində qadın əməyinə daha çox ehtiyac olduğundan elə tikinti rayonları seçilməlidir ki, burada kişi əməyindən tam istifadə edilir və xalq təsərrüfatında çalışmaq üçün qadın əməyinə ehtiyac olsun.

Tikinti sahəsinin rasional seçiləsindən ötəri bir çox faktlara fikir verilməlidir ki, onlar tikinti müddətində və çəkilən xərclərə maneçilik törətməsinlər. Bu faktorlar aiddirlər: əmək resursları (komplektləşdirmə mənbələrini, ixtisasçı kadrların hazırlanma metodlarını və formasını göstərməli) istilik və enerji resursları (mütlöq rayonda və yaxud yerlərdə fəaliyyət göstərən elektrik stansiyalarının, itilik elektromərkəzlərinin gücü və layihələndiriləcək müəssisələrin onlara qoşula biləcəyi:

Tikinti sahəsi nəqliyyat, dəmir yoluna, avtomobil yoluna və çaylarda nəqlemdirilə bilən vasitələrə yaxın olmalıdır.

Tikinti sahəsinin nəqliyyat vasitələrinə yaxınlığı imkan verir ki, müəssisənin tikintisi vaxtı tələb edilən tikinti materialları daşınısın, eləcə də tikinti başa çatdırıldıqdan sonra müəssisəyə

tələb edilən materiallarla təmin edilsin və hazır məhsul ticarət təşkilatlarına nəql etdirilsin:

Su və kanalizasiya (müəssisənin şəhər su şəbəkəsinə və kanalizasiyasının birləşdirilməsi, ona yaxın oxşar müəssisə ilə birləşdirilməsi və təkrar olunması, eləcə də imkan daxilində yeni su təchizatı şəbəkəsinin və kanalizasiyanın tikintisi analiz edilir)

Tikinti materialları (yerli tikinti materiallarından və yaxud bu rayona yaxın təşkilatların materiallarından istifadə edilməsi məqsədə uyğundur);

Tikinti sahəsinin topoqrafiyası (tikinti sahəsi hamar olmalı, bu sahəni sel basmamalı, sürüşməyə qarşı müqaviməti çox olan möhkəm qrunt sahə daha məqsədə uyğundur).


Yeni tikiləcək tikiş müəssisəsinin rasional yerləşdirilməsinin əsas məqsədi bir məhsulun istehsalına sərf edilən vaxtin azaldılmasıdır. Bu vaxtin ölçüsü məhsulun maya dəyəri ilə təyin edilir. Tikinti müddəti istehsalın gücünün mənisənilməsi ilə təyin edilir.

1.3. Tikilən (yenidən bərpa olunan) müəssisənin istehsal programı


Müəssisənin gücünü xarakterizə etmək üçün iki anlayışdan istifadə olunur: yəni, "müəssisənin həcmi" və "məhsul istehsalı" tikiş sənayesində bu iki anlayış bir-birinə uyğun gəlir, çünkü istehsal dövrünün uzunluğu böyük deyildir (dörd və beş gün arasında), buna görə də istehsalın həcmi qalıq bitməmiş məhsuldan fərqlənir və buraxılışa bərabərdir.

Məhsul buraxılışı müəssisə tərəfindən natural ifadədə planlaşdırılır, elə ki, vahid şərti göstərici (məhsulun əmək tutumunu nəzərə almaqla) və onun qiymətləndirilməsi də daxil olmalıdır.


Məhsul buraxılışının ölçüsü vahid şərti göstəriciyə əsasən (norma-saatla, əmək-saatla) hal-hazırda fəaliyyət göstərən müəssisələrdə istifadə olunur və məhsulun tam əmək tutumuna görə əsaslandırılır, daha doğrusu, müəssisədə çalışan bütün işçilərin faktiki əmək sərfi başa düşülür.



Şəkil 1. Dörd mərtəbəli binada yerləşdirilmiş tikiş fabrikinin baş planı (I variant): A – binanın inzibati-məişət hissəsi; B – binanın istehsalat hissəsi; C – ikinci növbəli tikinti üçün ehtiyat sahə; D – idman oyunları üçün sahə. Tikinti əmsali $K_T = 0,54$; sahədən səmərəli istifadə əmsali $K_i = 1,56$



Şəkil 2. Dörd mərtəbəli binada yerləşdirilmiş tikiş fabrikinin baş planı II-variant: A – inzibati-məişət korpusu; B – istehsal korpusu; C – ikinci növbəli tikinti üçün ehtiyat sahə; D – idman oyunları üçün sahə. Tikinti əmsali $K_T = 0,60$; sahədən səmərəli istifadə əmsali $K_u = 1,80$



Şəkil 3. Tikiş-trikotaj kombinatının baş planının sxemi. Tikinti əmsali $K_T = 0.72$; sahədən səmərəli istifadə əmsali $K_u = 0.82$

Tikiş sənayesində natural ifadədə məhsul buraxılışı görünüşünə, qrupuna və oxşar çeşidli olmasına görə layihələndirilir.

Tikiş müəssisəsi üçün istehsal programını tərtib etmək üçün, axınların hesabatı aparılmalıdır, onun mənası aşağıdakı cədvəldəki kimi ifadə edilir.

Müəssisənin illik məhsul buraxılışının aqreqat üsulu ilə hesabat cədvəli.

| Sexin, axının nömrəsi, məmulatın adi | Axındakı fəhlələrin sayı, nəfər | Layihələndiriləcək mürəkkəb məmulat saat | Axının gücü, əd. | | İldəki işçi gündə günəndə mənəsi məqsədi | İllik məhsul buraxılışı, min. əd. |
|--------------------------------------------------|------------------------------------------|---------------------------------------------|------------------|-------|------------------------------------------------------|--------------------------------------------|
| | | | növbədə | gündə | | |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| | | | | | | |

Beləliklə, yeni tikiləcək müəssisə üçün (yenidən bərpa olunan) istehsal programının hesabatı aparılarkən əsas göstərici ixtisaslaşdırılmış axınların uyğunluğu, avadanlıqlardan və istehsal sahələrindən, eləcə də tikiş sexləri, hazırlanmış, birinci və sınaq saxlərinin sahələrindən səmərəli istifadə edilməsidindən asılıdır.

İndi isə ayrı-ayrılıqda tikiş müəssisəsinin əsas sahələrinin hesablanması ardıcılılığı ilə tanış olaq.

AXIN XƏTLƏRİ HAQQINDA ÜMUMİ MƏLUMAT

Yüngül sənaye sahələrində ən tərəqqi etmiş kütləvi istehsal axın üsuludur ki, əməliyyatların yerinə yetirilmə ardıcılığı ritmik olaraq aparılır.

Axınlar aşağıdakı növlərə bölünür: *konveyerli, konveyersiz, aqreqat-gruplu və kiçik seriyalı axınlara*.

Konveyerli axınlar – məmulat hazırlanarkən hissələr bir işçi yerində digərinə mexaniki nəqlietdirici vasitəli, müəyyən ritmə və hesablanmış takta əsasən nəql etdirilir.

Konveyersiz və aqreqat gruplu axınlarda – bunların konvey-

erli axınlardan fərqi ondadır ki, məmulat hazırlanarkən onun hissələri bir işçi yerindən digərinə əl vasitəsilə və ya mexaniki olaraq sərbəst ritmiklə ötürülür.

Kiçik seriyalı axınlar – mexaniki nəqletliricilər vasitəsilə hissələr bir işçi yerindən digərinə ötürülür.

Kiçik güclü axınlar – çox böyük takta malik olurlar. Bu vaxt xüsusi maşınlardan, preslərdən, qurğulardan pis istifadə edilir, əməliyyatların komplektləşdirilməsi pozulur, işçi yerləri çox yüklenir, əmək məhsuldarlığı aşağı düşmüş olur.

Orta güclü axınlar – əmək məhsuldarlığını bir qədər artırır, xüsusi maşınlardan, yeni texnologiyadan səmərəli istifadə etməklə bərabər, əməliyyatların vaxta görə uzaşması yaxşılaşdırılır.

Cox güclü axınlar – ən mütərəqqi etmiş axın formalarından biridir. Bu vaxt xüsusi maşınlardan yeni texnika və texnologiyadan, qurğulardan, xüsusi alətlərdən, aparatlardan tam istifadə edilməklə bərabər əməliyyatların uzlaşma vaxtlarına riayət edilir və işçi vaxtından rasional istifadə olunur.

Məsələn, cədvəl şəklində qeyd edilənləri nəzərdən keçirək (tikiş müəssisəsi timsalında) gücə görə axınların təsnifikasi

| Məmulat | Axınların gücü | | | | | |
|---------------------|----------------------|---------------------------------|----------------------|---------------------------------|----------------------|---------------------------------|
| | kiçik | | orta | | böyük | |
| | İşçilərin miqdarı | Növbəlik buraxılış ədədlə | İşçilərin miqdarı | Növbəlik buraxılış ədədlə | İşçilərin miqdarı | Növbəlik buraxılış ədədlə |
| Yun palto və pencək | 70 kimi | 40-70 | 70-140 | 120-150 | 140-çox | 200-çox |
| Yun şalvarlar | 35 kimi | 60-100 | 35-80 | 150-300 | 80-«»» | 300-«»» |
| Kişi köynəkləri | 25 «»» | 100-150 | 25-50 | 300-500 | 50 - «»» | 500-«»» |
| Qadın donu: | | | | | | |
| Yun və ipək | 30-«»» | 70-120 | 30-75 | 120-300 | 75-«»» | 300-«»» |
| Pambıq parçadan | 25-«»» | 100-150 | 25-50 | 200-400 | 50-«»» | 400-«»» |

Orta və çox güclü axınların müsbət cəhəti birdə ondan ibarətdir ki, bu axinlarda mexaniki nəqlemdiricilərin tətbiqinə geniş imkanlar vardır.

Axinlar çıxarılan və çıxarılmayan iş rejimlərindən ibarətdirlər.

Çıxarılan axinlarda işçilər növbənin axınında məmulatı və hissələri axından çıxarırlar və saxlanma yerlərinə qoyurlar. İşin ardını səhəri günü davam etdirirlər.

Çıxarılmayan axinlarda – hər növbənin işçiləri, ondan əvvəlki növbədəki işçilərin yerinə yetirdikləri əməliyyatları davam etdirirlər.

Çıxarılan axınların nöqsan cəhəti aşağıdakılardan ibarətdir: bitməmiş istehsalın miqdarı artır, vaxt sərfi təxminən iki dəfə çoxalır, işin yiğimina və yenidən axına buraxılmasına işçi vaxtı sərf edilir, məmulatın xarici görünüşü pisləşir, sexin səhiyyə qaydaları pozulur, texniki təhlükəsizliyə riayət edilmir.

Qeyd edilən nöqsanları nəzərə alaraq kütłəvi istehsalatda çıxarılmayan axinlardan istifadə etmək məsləhət görülür.

MƏMULATIN HAZIRLANMA ARDICILLİĞİNİN TƏRTİBİ

Məmulatın texnoloji ardıcılıqla hazırlanması dedikdə – onun bölünməz hissələrinin sayının hazırlanması başa düşür ki, bu da asılıdır məmulatın növündən, hazırlanma qaydalarından, parçanın növündən, modelin mürəkkəbliyindən və hissələrin miqdardından. Məs. kişi mövsümü paltosu hazırlanarkən 250 kimi, kişi qış paltosu hazırlanarkən 300-ə kimi, kişi üst köynəyi hazırlanarkən 80 kimi bölünməz əməliyyatlardan istifadə olunur. Hissələrin ardıcıl olaraq hazırlanmasını aşağıdakı cədvəl vasitəsilə nəzərdən keçirək.

Bir fasonlu axinlarda məmulatın texnoloji hazırlanma ardıcılığı.

Məmulat

Hazırlanma vaxtı.....

| Əməliyyatların nömrəsi | Hissələrin və bölünməz əməliyyatların adları | İxtisas | Dərəcə | Əməliyyata sərf edilən vaxt norması | | Ədəd vaxtı san-la | Tətbiq edilən avadanlıq, alət və qurğu |
|---------------------------|-------------------------------------------------------|---------|--------|----------------------------------------|-------------------------------------------------------------------------------------------------------------------|----------------------|----------------------------------------------|
| | | | | Operativ (C) | İşçi yerlərinin təmin edilməsi, istirahət və şəxsi işlərə sərf edilən vaxt (%-la operativ vaxtdan) | | |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| | | | | | | | |

Bölünməz əməliyyatlar (qr. 2) üç qrupa bölünürlər:

Biçimin hazırlanması – yoxlanması, kənarların dəqiqləşdirilməsi və kəsilməsi, hissələrin nömrələnməsi.

Hissələrin hazırlanması – cib qapaqlarının, ətək altının, ya-xa altının, araqatının və s. hazırlanması.

Əsas proses – ətəyin hazırlanması (palto, kostyumda, donda və s.) şalvarın hissələrinin, hissələrin yiğimi və hissələrin bəzək elementlərindən keçirilməsi.

İxtisas (qr. 3) – əməliyyatların yerinə yetirilməsi vaxtı, tətbiq edilən avadanlıqların növünü göstərir və qısaca olaraq aşağıdakı kimi yazılır.

| | | |
|--------------------|------------|------------|
| M – maşın | Ü – ütü | Ə – əl işi |
| X/M – xüsusi maşın | Pr – pres, | və s. |

İşin dərəcəsi (qr. 4) tarif-ixtisas məlumat cədvəlinə əsasən təyin edilir.

Operativ vaxt (qr. 5) vaxt normasına əsaslanaraq xronometraj üsulu ilə təyin edilir və TİMET institutunun tərtib etdiyi texnoloji xəritəyə əsasən müəyyənləşdirilir.

İşçi yerlərinə sərf edilən vaxt (qr. 6) müxtəlif növ fabriklərdə müxtəlif cüt olur. Bu asılıdır fabrikin texniki cəhətdən silahlandırılmışından. Şəxsi işə sərf edilən vaxt, istirahətə sərf edilən vaxt, operativ vaxtin 2% qədər qəbul edilir.

Ədəd vaxtı (qr. 7) və yaxud texniki fond vaxtı (t_{ad}) bir əməliyyata sərf edilən vaxtı göstərir və aşağıdakı düstur vasitəsilə təyin edilir.

$$t_{ad} = t_{op} \left(1 + \frac{K_1 + K_2}{100} \right) [\text{san}]$$

haradakı: t_{op} – bir əməliyyata sərf edilən operativ vaxtdır.

K_1 – işçi yerinə qulluq edilmə vaxtdır.

K_2 – şəxsi işlərə və istirahətə sərf edilən vaxtdır.

Qr 8-də avadanlığın tipi, onu hazırlayan zavodun adı və ünvanı, prosesin növü, alət və qurğular, ütü və əl işləri qeyd

edilir.

Məməlatın ardıcılıq sxemi tərtib edildikdən sonra məməlatın emalına sərf edilən ümumi vaxt müəyyən edilir.

Bu prosesi sadələşdirmək üçün aşağıdakı kimi üsuldan istifadə etmək məsləhət görülür.

Ölçüsü 10x7 sm olan kartotekalar hazırlanır ki, burada əməliyyatın nömrəsi, adı, ixtisası, dərəcəsi və ədəd vaxtı qeyd edilir. Bunun forması aşağıdakı kimidir.

| Sıra nömrəsi | Hissələrin adı | Dərəcə |
|--------------|----------------|--------|
| 1. | | |
| 2. | | |

(bölünməz əməliyyatların adları)

İxtisas..... Ədəd vaxtı.....
san-lə

TAKTIN HESABI VƏ AXININ GÜCÜNÜN TƏYİNİ

Axinin taktı – əvvəlcədən hesablanmış bir təşkilatı əməliyyata sərf edilən vaxtdır və yaxud ardıcıl emal olunan iki məməlat arasındakı orta vaxtdır.

Axinin taktını (τ) təyin etmək üçün iki şertdən istifadə olunur:

1. Axının taktını (τ) təyin etmək üçün bir məməlatın emal vaxtını axındakı işçilərin miqdarına bölmək lazımdır.

$$\tau = \frac{T}{N} [\text{san}]$$

haradakı: T – bir məməlatın emal vaxtidır (san-lə), texnoloji ardıcılıqlardan götürülür.

N – plan üzrə axındakı işçilərin miqdarıdır.

2. Axının taktını təyin etmək üçün bir növbənin davamıyyəti bölgürlər, növbə ərzində istehsal edilən məməlatın miqdarına.

$$\tau = \frac{T_{növ}}{M} [\text{san}],$$

haradakı: $T_{növ}$ – bir növbənin davamiyyətidir, 8,2 saat (29520 san) bərabər qəbul edilib.

M – axının gücündür və yaxud növbə ərzində istehsal edilən məhsulun miqdardır, ədədlə.

Müəssisədə işləyən işçilərin miqdarını prosesdə çalışan işçilərin faktiki sayına bərabər qəbul edirlər. Yeni fabrik layihələndirilərkən və yaxud köhnə fabrik yenidən bərpa olunarkən işçilərin miqdarını aşağıdakı düstur vasitəsilə təyin edirlər.

$$N = \frac{K_{\text{işçi}}}{K_{\text{or}}}.$$

haradakı: $K_{\text{iş yer.}}$ – hal-hazırda istehsal sahəsində yerləşən işçilərin miqdardır.

K_{or} – axında işləyən və bir fəhləyə düşən işçi yerlərinin orta miqdardır.

Orta işçi yerlərinin miqdarı, axındakı ehtiyat işçilərin miqdardından asılıdır.

Təcrübəvi məmulata görə axında orta işçi yerlərinin miqdarnı, bir işçi yə görə aşağıdakı kimi qəbul edirlər.

Alt palaları və qadın yüngül geyimləri hazırlanarkən (1,5-1,20 m), palto və kostyumlar hazırlanarkən isə (1,20-1,30 m) qəbul edilir.

İşçi yerlərinin miqdarı istehsal binasının sahəsindən də asılı olaraq müəyyənləşdirilə bilər.

$$N = \frac{S_{\text{otaq}}}{S} [nəf]$$

haradakı: S_{otaq} – istehsal binasının sahəsidir, m^2 ;

S – sahə normasıdır: M^2 -lə axında işləyən bir fəhlə üçün qəbul edilmişdir.

Əgər rüblük və illik buraxılış verilibsə, onda növbədə axının gücü aşağıdakı kimi təyin edilir:

$$M = \frac{B}{K_{\text{gün}} \cdot n} [\text{ədəd}]$$

haradakı: B – rüblük və illik məmulatın buraxılışıdır.

$K_{\text{gün}}$ – gün – rübdəki, mövsümdəki və ildəki işçi günlərinin miqdardır.

n – bir günlük işçilərin sayıdır.

ƏMƏLİYYATLARIN VAXTININ UZLAŞMA ŞƏRTİNİN TƏYİNİ

Uzlaşma şərti dedikdə bölünməz əməliyyatların seçilib uyğunlaşdırılması və yaxud komplektləşdirilməsi başa düşülür.

Əsas məqsəd takta uyğun olaraq əməliyyatların seçilməsindən və vaxt sərfiyyatının düzgün təyinindən ibarətdir. Qeyd edilənlərə riayət etmək isə axının ritmik işləməsi deməkdir.

Təyin edilmiş takta əsaslanaraq bir fasonlu axınlar üçün uzlaşma şərti aşağıdakı düstur vasitəsilə hesablanır.

$$t_{\text{hec.}} = (0,95 \div 1,05) K_f \cdot \tau$$

haradakı: $t_{\text{hec.}}$ – Bir əməliyyata sərf edilən hesablı vaxtdır, şələ 0,95; -1,05 – əmsallarıdır, buraxıla bilən əyintini göstərir və taktdan olan əyinti 5% qəbul edilir.

K_f – əməliyyatdakı fəhlələrin sayıdır.

Buraxıla bilən əyintiyə əsasən bölünməz əməliyyatlar vaxta görə seçilib uyğunlaşdırıldıqdan sonra texnoloji ardıcılıqla yiğilir, yəni əmək bölgüsü cədvəli tərtib edilir.

Qeyd etdiyimiz əyinti şərti hesablanıb təyin edilərkən, müəssisənin tələbatına və şəraitinə uyğun olaraq aşağıdakılara riayət olunmalıdır.

1. Mütləq texnoloji ardıcılığı riayət edilsin. Bəzən elə hissələrin hazırlanmasına rast gəlinir ki, bu, həm məmulatın keyfiyyətinə təsir göstərmir və həm də ardıcılıqla yiğimi pozmur. Məs: yan ciblərin ütülənməsi ilə bərabər, yan tikişləri də ütüləyərkən 2 tərəfə açmaq olar.

Konveyersiz axınlarda (aqreqat-qruplu, kiçik seriyalı və i.a) əməliyyatlar yerinə-yetirilərkən 1-2 işçi yeriqədər geri qaytarıla bilər, konveyerli axınlarda isə bu, qətiyyən mümkün deyil.

2. Eyni dərəcəli, ixtisaslı, xarakterli bölməz əməliyyatların birləşdirilməsi. Bəzən müxtəlif dərəcəli, lakin uyğun ixtisaslı əməliyyatların da birləşdirilməsi mümkün kündür.

Məs: 2 və 3 və 4 dərəcəli və s. Maşın işləri ilə əl işlərinin birləşdirilməsi, əgər hər iki əməliyyat oturacaq vəziyyətdə yerinə yetirilərsə və s.

Bölməz əməliyyatların kartoteka şəklində yiğimi bir çox variantlardan istifadə etməyə imkan yaradır və az vaxt tələb edir. Əməliyyatların uyğunlaşdırılmasının nəticələri isə aşağıdakı cədvələ qeyd edilir.

BİR FASONLU AXINLAR ÜÇÜN ƏMƏLİYYATLARIN VAXTININ UYĞUNLAŞDIRILMASI CƏDVƏLİ

Məlumat

Axının taktı $\tau=100$ san

Uzlaşma şərti $t_{f_1} = 95-105$ san; $t_{f_2} = 190-200$

| Axındakı əməliyyatların nömrələri | Surətdə bölməz əməliyyatların nömrələri, məxrəcdə isə vaxt sərfi qeyd edilir (san) | İxtisas | Axındakı əməliyyatlara sərf edilən vaxt, san-lə | İşin yerinə yetirən fəhlələrin sayı |
|-----------------------------------|------------------------------------------------------------------------------------|---------|-------------------------------------------------|-------------------------------------|
| 1 | 2 | 3 | 4 | 5 |
| 1. | 1/32: 2/70 | M | 102 | 1 |
| 2. | 3/110 4/90 | R | 200 | 2 |
| Cəmi: | | - | T | |

Bütün bölməz əməliyyatlara sərf edilən vaxt cəmləşdirilə-

rək T – təyin edilir ki, bu da məmulatın emalına sərf edilən ümumi vaxtı göstərir.

Əməliyyatların vaxtlarının uzlaşma şərti hesablanarkən $t_{aj.} = (0,95 \div 1,05)K \cdot \tau$ düsturundan istifadə edilir. Bu düstur ayrı-ayrılıqda hər təşkilati bölünməz əməliyyatlar üçün əlverişlidir. Bütün axın üçün isə tələbatı tam ödəmir. Elə bu səbəbdən axın xətti üçün vaxtin uzlaşma şərti ümumi şəkildə də tapılmalıdır. Buna görə ilk növbədə uzlaşma şərtinin əmsali (K_{uz}) təyin edilməli və sonradan uzlaşma qrafiki qurulmalıdır ki, bu da bölünməz əməliyyatların cəmləndirilməsi vaxtı taktdan olan əyintinin və şəkildə dəyişməsini real göstərmiş olur.

Uzlaşma əmsalinin hesabı – bu şərt aşağıdakı kimi hesablanır:

$$K_{uz.} = \frac{T}{N_f \cdot \tau}$$

Bütün axın üzrə əməliyyatların uzlaşma şərtinin əmsali vahidə bərabərdirsə, deməli əməliyyatların yerinə yetirilməsinə sərf edilən vaxt və axının taktı düzgün təyin edilmişdir. Əgər uzlaşma əmsali vahiddən böyükdürsə, bu, o deməkdir ki, axında bəzi elə əməliyyatlar vardır ki, onlara sərf edilən vaxt takdan çoxdur, vahiddən kiçikdirlər, deməli axındakı bəzi əməliyyatların vaxta görə yüklənməsi azdır.

Bu halda, əgər axının uzlaşma əmsali takta görə 1% fərqlidirsə, onda taktı yenidən təyin etməyə ehtiyac vardır.

Bu zaman uzlaşma əmsalinin vahidə bərabər qəbul etmiş olsaq, onda axının taktını aşağıdakı düstur vasitəsilə hesablaşmaq olar.

$$\tau = \frac{T}{K_{uz.} \cdot N_f} = \frac{T}{N_f} [\text{san.}]$$

Misal. Tutaq ki, 5-21 fasonlu kişi mövsümü paltosunun emalına 16327 san vaxt sərf edilib, axının taktı 240 san, işçilərin miqdarı isə 67 nəfərə bərabərdir. Tapaq görək ki, bütün

axının üzrə əməliyyatların uzlaşma şərtinin düzgülüyü nə kim mi şəkil almış olur, Onda:

$$K_{uz.} = \frac{T}{N_f \cdot \tau} = \frac{16327}{67 \cdot 240} = 1,015$$

Buradan görünür ki, uzlaşma əmsali vahiddən 1,5% çoxdur. Taktın düzgünlüyünü dəqiqləşdirmək üçün uzlaşma əmsalının vahidə bərabər qəbul etmiş olsaq; $K_{uz}=1$, onda

$$\tau = \frac{T}{N_f} = \frac{16327}{67} = 244 \text{ san.}$$

Deməli, taktın dəyişməsini nəzərə alaraq, hər bir bölünməz əməliyyatlara sərf edilən vaxtı yenidən ayrı-ayrlıqda yoxlayaraq dəqiqləşdirməyə ehtiyac vardır ki, bu da 5% əyintini vermis olur.

Taktin düzgünlüyü aydınlatıldıqdan sonra axının gücü aşağıdakî kimi hesaplanır.


$$M = \frac{T_{nov.}}{\tau} [epe]$$

UZLASMA ORAFİKİNİN TƏRTİBİ VƏ TƏHLİLİ

Axında taktdan olan əyintini müəyyənləşdirməkdən ötəri bölünməz əməliyyatların vaxt sərfinin uzlasma qrafiki qurulur.

Qrafiki qurmaqdandan ötəri şaquli xətt boyu əməliyyatların sıra nömrələri, ixtisas, sərf edilən vaxt işçilərin sayı qeyd edilir. Üfiqi xətt boyu isə takta və əyintiyə görə hesablanmış vaxt sərfi qeyd edilir. Hesabata görə əldə edilmiş nöqtələr düz xətlərlə birləşdirilir və axının uzlaşma qrafiki tərtib edilmiş olur.


Beləliklə, uzlaşma əmsalının təyini və uzlaşma qrafikinin tərtibi imkan verir ki, əməliyyatların vaxta görə düzgün komplektləşdirilməsi müəyyənləşdirilsin.



Səkil 4. Uzlaşma qrafikinin vaxtinin operasiyası

YIĞIM ORAFİKİNİN TƏRTİBİ VƏ TƏHLİLİ

Yığım qrafiki məmülətin hissələrinin nəqletdirixinin lətiniñ yuaciqlarına qoyuluş qaydalırını və hissələrin yiğilma ardıcılığını göstərir, hissələr dörd bucaqlılar şəklində işarə edilir və bu dörd bucaqların daxilində əməliyyatın sıra nömrəsi ilə bərabər ixtisası qeyd edilir.



Şekil 5

Cədvəlin aşağı hissəsində əsas proses, yuxarı hissəsində isə köməkçi proseslər qeyd edilir.

Qrafikin qurulmasının əhəmiyyəti bir də ondadır ki, bu, ustanın işini xeyli asanlaşdırır və qrafikdən istifadə edilərkən əməliyyatların ardıcılıqla yığımına riayət olunur.

AXIN ÜÇÜN TEXNOLOJİ XƏRİTƏNİN TƏRTİBİ

Axının texnoloji xəritəsi onun əsas texniki sənədi sayılır. Bu sxemə (xəritəyə) əsaslanaraq işçi yerləri, avadanlıqlar, işçi yerlərinin işıqlandırılması alət və qurğu ilə təmin edilməsi, köməkçi materiallar, texnoloji proseslərə nəzarət, işçilərin əmək haqqının hesabatı və s. yerinə yetirilir.

Texnoloji xəritəni (sxemi) əməliyyatların uzlaşma vaxtlarının şərtlərinə və hissələrin ardıcıl olaraq yığımına əsasən tərtib edirlər. Bir fasonlu axınlar üçün texnoloji xəritə (sxem) aşağıdakı kimi qurulur:

Məlumat _____ Axının taktı _____ (san)
Növbə ərzində istehsalın sayı _____ Fəhlələrin hesabi sayı _____

| Əməliyyatların nömrəsi | Əməliyyatların adları və hazırlanma üssü üçün əsas texniki şərtləri | İşin ixtisası | İşin dərəcəsi | Ədəd vaxtı, san-ıs | Fəhlələrin hesabi sayı, nəfər | İstehsal norması, əspət | Məmulatın qiyməti, qəpiklə | Tətbiq edilən avadanlıq, qurğu və alət |
|---------------------------|------------------------------------------------------------------------------|---------------|---------------|-----------------------|----------------------------------|----------------------------|-------------------------------|----------------------------------------------|
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |

QRAFA 1. – əməliyyatların texnoloji sxemini ardıcılıqla nömrələyirlər, 1, 2 və i. a. bölünməz əməliyyatları, hansılar ki, bir təşkilati əməliyyata daxildirlər, onları əlifba işarələri ilə qeyd edirlər. Bu, ondan ötrüdür ki, əgər hər hansı bir səbəbə görə fəhlə işə gəlməyibsə, onun işini digər fəhlə yerinə yetirə bilsin və əmək haqqı hesablanarkən səhvə yol verilməsin.

QRAFA 2. – əvvəlcə biçilmiş hissələr tikişə hazırlanır, sonra hissələr tikilir və daha sonra texnoloji ardıcılıqla əsas proses yerinə yetirilir.

QRAFA 3. – işinin ixtisası qısaca olaraq işarələrlə (həriflərlə) göstərilir.

QRAFA 4. – hər bölüməz əməliyyat üçün ayrı-ayrılıqda dərəcəsi qeyd edilir.

QRAFA 5. – hər bölüməz əməliyyat üçün ədəd vaxtı ayrı-ayrılıqda hesablanır və bir təşkilati əməliyyat üçün isə ümumiləşdirilir. Axının taktı 100 san. Az olarsa, ədəd vaxtı onda 0,1 san. Kimi dəqiqliklə hesabat aparılır.

QRAFA 6. – fəhlələrin hesabı sayı qeyd edilir. Bunu, ədəd vaxtinı axının orta taktiga bölməklə hesablayırlar və fəhlələrin miqdarı 0,01 dəqiqliklə qeyd edilir ki, görək takta nəzərən hər təşkilati əməliyyat vaxtla necə yüksəlmüşdür.

QRAFA 7. – istehsal norması qeyd edilir, bunu bir növbənin davamiyyətini hər təşkilati əməliyyatın orta vaxtına bölməklə hesablayırlar.

QRAFA 8. – işin qiyməti qeyd edilir. Bunu, hər dərəcənin tarif qiymətini istehsal normasına bölməklə (əgər əməliyyatlar eyni dərəcəli olarsa) və yaxud 1 dəq. və 1 san. tarif qiymətini (dərəcə nəzərə alınmaqla) vururlar hər bölüməz əməliyyatın ədəd vaxtına.

QRAFA 9. – bölüməz əməliyyatlar yerinə yetirilərkən istifadə edilən avadanlıqların, qurğu və alətlərin adları qeyd edilir.

Texnoloji xəritə (sxem) tərtib edildikdən sonra məmulatın hazırlanmasına sərf edilən ümumi vaxt, fəhlələrin sayı işin qiyməti və s. hesablanır.

AXINDA İŞÇİ QÜVVƏSİ VƏ AVADANLIQLARIN MƏMULAT CƏDVƏLİNİN TƏRTİBİ

Axının texniki-iqtisadi göstəricilərini təyin etməkdən ötəri, əsas işçilərin məmulat cədvəli, texnoloji avadanlıqlara olan tələbatı təyin etmək üçün isə avadanlıqların məlumat cədvəli tərtib edilməlidir.

**Çox çeşidli məmələt üçün texnoloji ardıcılıq məmələt:
qızlar üçün qış paltosu 3 model**

| № | Kürəklilik hazırlınlarkon bölməməz əməliyyatların adları | ixtisas | dərəcə | Operativ vaxt san-lə modular üzrə əməliyyatlar yerinə yetir. | | | İşçi yerlərinə qulluq edilmə + istirahət və səxsi işlər (operativ vaxtdan % -la) | Ədəd vaxtı san-lə modeller üzrə əməliyyatlar yerinə yetirilərkən | Avadanlıq qurğu və alət | |
|---|-----------------------------------------------------------------------------|---------|--------|-----------------------------------------------------------------------|----|----|----------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------|----------------------------|----------------------|
| | | | | A | B | V | | | | |
| 1 | Kürəklilikdə 6 qatlanmanı tikmək | m | 3 | 50 | - | - | 7 | 53 | - | 97s. Maş. |
| 2 | Qatlanmanı tikmək | m | 3 | - | 25 | 33 | 7 | - | 27 | 35 \leftrightarrow |
| 3 | Kənar Kasıkdən 0,1 sm masafədə qatlanmanı tikmək | m | 3 | - | 11 | - | 7 | - | 12 | - \leftrightarrow |
| 4 | Kürəkliliyi isti-nomlaşdırma əməliyyatından keçirməkə ütülmək | pr | 3 | 35 | 31 | 30 | 1,5 | 36 | 32 | PJP |
| 5 | Ülgiyə əsasın kürəkliliyin yuxarı hissəsinin tikiş xəttini qeyd etmək | e | 3 | 34 | 36 | - | 2 | 35 | 37 | - Ülgi-tabaşır |
| 6 | Koketkanın kürəkliliyi tikmək | m | 4 | 42 | 47 | - | 7 | 45 | 50 | - 97s. Maş. |
| 7 | Koketkanın kökləmək | x/m | 3 | 43 | - | - | 7 | 46 | - | x/m 222 |

Məs.: kişi mövsümü paltosu istehsal edən axın üçün işçi qüvvəsinin məlumat cədvəlini tərtib edək.

Növbəlik buraxılış: _____

Axinin takti: _____

Axindakı işçilərin miqdari: _____

İşçilərin sayını texnoloji xəritədən seçmə üsulu ilə % nisbətinə isə xüsusi çəkilərini ümumi sayılarına bölməklə təyin edirlər. Əsas texniki-iqtisadi göstəricilər aşağıdakı kimi təyin edilir.

Məmələtin emal vaxtı texnoloji xəritədən götürülür. Məmələtə çəkilən əmək haqqının qiymətini 1-ci dərəcənin gündəlik tarif qiymətini tarif əmsallarının cəminə vururlar və əldə edilən nəticəni bölgülər 1 növbədə istehsal edilən məmələtin miqdarına.

Orta dərəcə bərabərdir – dərəcələrin cəmi bölünmüş hesabi işçilərin sayına.

Orta tarif əmsali bərabərdir – tarif əmsallarının cəmi bölünmiş hesabi işçilərin sayına.

Texnoloji xəritəyə və işçi qüvvəsinin məlumat cədvəlinə əsasən axının əsas texniki-iqtisadi göstəriciləri tərtib edilir.

ƏSAS TEXNİKİ-İQTİSADI GÖSTƏRİCİLƏR

Məlumatın hazırlanma vaxtı, saatla 4,1
1 məlumatça çəkilən əsas əmək haqqı, man; qəp-ə 2-01,6
Orta dərəcə 3,84
Orta tarif əmsali 1,39
1 fəhlənin istehsal norması (gündəlik) 1,57
Axının mexanikləşdirilmə əmsali 0,58
1 fəhlənin istehsal normasını təyin etmək üçün hesabi buraxılışı bölgülər axindakı hesabı işçilərin sayına.

Axinin mexanikləşdirilmə əmsalını təyin etmək üçün mexanikləşdirilmiş işlərin vaxt cəmini bölgülər məmələtin istehsalına sərf edilən ümumi vaxta.

Axindakı avadanlıqların məlumat cədvəlini isə texnoloji xəritəyə əsasən aşağıdakı kimi tərtib edirlər:

| Texnoloji avadanlıqların miqdari | | | İşçi yerləri | | |
|----------------------------------------------------|------|---------|--------------|--------|------|
| Avadanlığın tipi və sınıfı, istehsal edən zavod | əsas | ehtiyat | cəmi | adları | sayı |
| | | | | | |

Ehtiyat avadanlıqların miqdarı, ümumi avadanlıqların 10% qədər qəbul edir. Ehtiyat maşınlarının axında yerləşdirilməsi axının layihələndirilməsindən asılıdır. Hər 7-10 işçi yerindən bir, 1 ehtiyat universal maşın qoyulur.

**AXINDAKI İŞÇİ YERLƏRİNİN
LAYİHƏLƏNDİRİLMƏSİ**

Axindakı əməliyyatların texnoloji ardıcılıqla yığım sxemi öyrənilidikdən və tərtib edildikdən sonra istehsal sahəsində işçi yerlərinin layihələndirilməsinə başlanır.

Texnoloji sxemə əsasən işçilərin axında yerləşdirilməsinə axının bazası (əsası) deyilir.

İşçi yerlərinə aşağıdakılardır: işçi stolu, xüsusi quṛğu və alətlərlə təchiz edilmiş avadanlıqlar, nəqlitdiricinin bir

hissəsi, işçi stulu, stullar arasında məsafə və i.a. konveyersiz axınlarda isə hətta stellajlar (rəflər) də daxildirlər, sexin sahəsindən rasional istifadə etməkdən ötəri axının bir tərəfindən biçimin buraxılması, digər tərəfindən isə hazır məhsulun istehsalı məsləhət görülür.

Məmulat istehsalındaki son əməliyyatlar isə hazır məmulatın anbarına yaxın olmalıdır.

İşçi yerlərinin ölçüləri əsasən, asılıdır istehsal edilən məmulatın çeşidlərindən.

Tikiş sənayesində tətbiq edilən standart işçi yerlərinin ölçüləri aşağıdakı cədvəldə verilmişdir.

| Yerinə yetirilən işin ... və avadanlıqlar | Məmulatın emali üçün tətbiq edilən işçi yerlərinin stollarının ölçüləri, m-lə | | | |
|---------------------------------------------------------------|----------------------------------------------------------------------------------|-----------|----------------------|-------------------|
| | palto | kostyum | qadın yüngül donu | alt paltarları |
| Maşın işləri | 0,65x1,2 | 0,65x1,2 | 0,60x1,1 | 0,60x1,1 |
| İşləri: məmulat stol üzərinə çəkilərkən | 0,8x1,4 | 0,8x1,4 | 0,7x1,2 | 0,7x1,2 |
| Məmulat stol üzərinə çəkilməyərək | 0,4x1,2 | 0,4x1,2 | 0,4x1,1 | 0,4x1,1 |
| Ütüləmə və isti-nəmləşdirmə əməliyyatları: prosesdaxili | 0,8x1,4 | 0,8x1,4 | 0,7x1,3 | - |
| ..əməliyyat | 1,0x1,6 | 0,8x1,4 | 0,7x1,6 | 0,8x1,6 |
| DHP | 0,65x1,1 | 0,65x1,1 | 0,65x1,1 | 0,65x1,1 |
| DSP | 0,8x1,4 | 0,8x1,4 | 0,8x1,4 | 0,8x1,4 |
| DBİ | 1,65x1,55 | 1,55x1,65 | 1,55x1,65 | - |

Konveyerin sonunda qoyulan stolun eni 0,8-1,2 m. hündürlüyü 0,95 m. bərabər qəbul edilir.

Ehtiyat biçim bir və iki rəfli stellajlarla saxlanılır ki, bu rəflərdə axının əvvəlində, yəni buraxılışda yerləşdirilir. Rəflərin enniliyi 0,7-0,8 m. hündürlüyü və uzunluğu biçim bağlamasının ölçüsündən asılı olaraq 0,6-0,9 m və ya 0,5-0,7 m. olur.

Bitməmiş istehsal seksiyalar arası stellajlarda (0,5 m-dir), hazır məmulat isə hərəkət edici kronsteynlərdə sallaq şəklində saxlanılır. Məmulat axına buraxılarkən işçi yerlərini aşağıdakı kimi layihələndirmək məsləhət görülür (m-lə)

Buraxılış stolları palto üçün 2-2,5
Kostyum və qadın yüngül geyimləri 1,8-2,0

| | |
|------------------------------------------------------------------------------|----------|
| Alt paltarları..... | 1,5-1,8 |
| Stolun ümumi enniliyi, tikiş maşının uzunluğuna bərabər qəbul edilir..... | 1,1-1,2 |
| Buraxılış stolunda yerləşdirilən lent örtüyünün eni..... | 0,4-0,55 |
| Çıxış stolunda yerləşdirilən lent örtüyünün eni..... | 0,6-0,75 |

Maşın yerlərini nəzərə alaraq hər 7-10 işçi yerlərindən bir ehtiyat işçi yeri qoyulmalıdır ki, bu da maşına verilən ehtiyat avadanlığının 5-10%-ni təşkil edir. Axın xətti layihələndirilərkən mütləq normaya görə nəzərdə tutulan işçi yerlərinin sahəsi rational bölüşdürülməlidir. Əgər məmulat üçün isti araqatı, ciyinliklər və s. hazırlanmaq lazımdır. Eyni tipli fabriklər layihələndirilərkən tikiş sexlərinin eni 18,0; 24,0; 36,0 sexlərin uzunluğu isə 42, 48, 54, 60 m. və i. a. qəbul edilir.

İstehsal binasının sahəsində asılı olaraq axınlar arası məsafə və keçidlər aşağıdakı kimi yerləşdirilməlidir.

Baş divardan axına qədər olan məsafə 3,5-4,5 m.
Yan divardan axına qədər olan məsafə 1,1-1,2 m.

ÇOX ÇEŞİDLİ VƏ ÇOXFASONLU SEKSİYALI (BÖLMƏLİ) AXINLARIN TƏŞKİLİ FORMALARI

Əhalinin tikiş məmulatının çeşidlərinə və yeni növlü modelərə olan tələbatını ödəməkdən ötəri, ticarət təşkilatlarının tələbatını tək bir növlü axınlar və fasonlar ödəyə bilmir. Elə bu məqsədlə çox çeşidli və çox fasonlu axınların layihələndirilməsi, əmək məhsuldarlığının artırılması, yüksək keyfiyyətə malik geyim çeşidlərinin istehsalı lazımdır.

Müəyyən edilmişdir ki, eyni xüsusiyyətə malik texnoloji əməliyyatlar geyim istehsal edilərkən 80 %, müxtəlif xüsusiyyətli texnoloji əməliyyatlar isə 20 % təşkil edir. Bu da asılıdır modellərin xarici görünüşündən və əsasən də konstruksiya-

laşdırılmasından. Eyni xüsusiyyətə malik texnoloji əməliyyatlar imkan verir ki, axınlarda eyni vaxtda ardıcıl olaraq bir neçə model hazırlanın. Bu məsələnin həlli TİMET institutu tərəfindən öyrənilmiş və istehsalata tətbiq edilmişdir.

Çoxçəsidi axınlar bir neçə modelin eyni vaxtda konveyerin yuvaciqlarına dövri buraxılmasına imkan verir. Bundan əlavə növbə ərzində bir çeşidli, lakin müxtəlif fasonlarda geyimlər istehsal edilir.

Seksiyalı (bölməli) axınların xüsusiyyəti ondan ibarətdir ki, o bir neçə növ istehsal sahələrindən və ya bölmələrindən ibarətdir. Burada geyim hissələrinin bəzi növləri ixtisaslaşmış şəkildə emal olunur. Çoxçəsidi axınların təşkili sxeminin mənəsi ondadır ki, məmulat bölmə şəklində hazırlanır: 1-ci bölmədə ayrı-ayrı hissələrin hazırlanması əldə edilir ki, bu da asılıdır fasonların müxtəlifliyindən; 2-ci bölmədə hissələrin yiğimi, 3-cü bölmədə son əməliyyatlar yerinə yetirilir, yəni məmulatın bəzək elementlərindən keçirilməsi və hazır məhsulun anbara təhvil verilməsi.

Çoxçəsidi axınların hesabatı aşağıdakı ardıcılıqlarla aparılır:

1. Eyni vaxtda hazırlanacaq modellərin miqdarı və axına buraxılış qaydaları.
 2. Hər qrup üçün 2-3 modelin seçilməsi (eyni konstruktiv cizgiyə əsasən) və axına buraxmaq üçün hazırlıq işlərinin aparılması, hazırlanma üsullarının seçilməsi.
 3. Məmulatın texnoloji ardıcılıqla hazırlanma sxeminin tərtibi.
 4. Axınların ilkin hesabatı, seksiyalara bölüşdürülməsi və hər seksiyyadakı işçilərin sayının hesabı.
 5. Bölünməz əməliyyatların uzlaşma vaxtlarının uyğunlaşdırılması və təhlili.
 6. Axının texnoloji sxeminin tərtibi.
 7. İşçi qüvvəsi və avadanlıqların məlumat cədvəllərinin tərtibi, axının layihələndirilməsi.
 8. Nəqletdircinin texnoloji hesabatı.
- Eyni bir vaxtda müxtəlif çeşidli geyim məmulatının bir axın

xəttində hazırlanmaq üçün aşağıdakı şərtlərə əsaslanmaq olar: parçanın qrupu (drap, kostyumluq, paltoluq, ipək və i.a.), tətbiq edilən avadanlıq qurğu və alətlərin eyni tipli olması, hissələrin texnoloji cəhətdən hazırlanmasının oxşar olması və i.a.

Bir axın xəttində eyni tipli və oxşar əməliyyatların yerinə yetirilmə prosesi aşağıdakı kimi bölüşdürülür:

Məmulatın
qrup nömrəsi.

Məmulat:
üst geyimləri.

- I. Kişi üçün qış paltosu və yarımpalto. Oğlanlar, yeniyetmələr və məktəb yaşlı oğlanlar üçün palto.
 - Ia. Kişi üçün mövsümü palto.
 - Ib. Kişi üçün yarımpalto, qış paltosu, mövsümü palto.
- II. Qadın mövsümü paltosu.
Qızlar, yeniyetmələr və məktəb yaşlı kızlar üçün mövsümü palto.
- IIa. Qadınlar üçün qış və mövsümü paltosu.
Qızlar və yeniyetmələr, məktəb yaşlı kızlar üçün qış və mövsümü palto.
- III. Kişi üçün pambiq parçadan qış yarımpaltosu.
Qadınlar üçün pambiq parçadan qış yarımpaltosu.
Qızlar, yeniyetmələr və məktəb yaşlı kızlar üçün pambiq parçadan qış yarımpaltosu.
Oğlanlar, yeniyetmələr və məktəb yaşlı oğlanlar üçün pambiq parçadan qış yarımpaltosu.
- IV. Kişi üçün yun parçadan kostyum.
Oğlanlar, yeniyetmələr və məktəb yaşlı oğlanlar üçün yun parçadan kostyum.
- IVa. Qadınlar üçün yun parçadan kostyum.
Qızlar, yeniyetmələr və məktəb yaşlı kızlar üçün yun parçadan kostyum.
- V. Kişi üçün pambiq parçadan kostyum.
Oğlanlar, yeniyetmələr və məktəb yaşlı oğlanlar üçün pambiq parçadan kostyum.
- Va. Qadınlar üçün pambiq parçadan kostyum.

Qızlar, yeniyetmələr və məktəb yaşlı qızlar üçün pambıq parçadan kostyum.

VI. Bütün geyim çeşidləri üçün isti araqatı.

YUN, İPƏK, PAMBIQ PARÇALARDAN QADINLAR ÜÇÜN YÜNGÜL DONLAR

VII. Qadınlar üçün don.

Yeniyetmə qızlar üçün don.

Məktəb yaşlı qızlar üçün don.

Tək yubkalar.

Qadınlar üçün don və kostyum.

Yeniyetmə qızlar üçün don və kostyum.

VIII. Qadınlar üçün bütün növlərdə qısa köynəklər.

IX. Məktəbə qədər oğlanlar üçün kostyum.

Məktəbə qədər oğlan və qızlar üçün "Matroska".

Məktəbə qədər qızlar üçün don.

İpək və pambıq parçalardan köynəklər və alt paltarları.

X. Kişi və oğlan üçün müxtəlif növlü köynəklər (yaxalığı kənara qatlanan, dayanıqlı və tam düymələnən).

XI. Kişi və oğlanlar üçün gecə köynəkləri.

XII. Qadın və qızlar üçün gecə köynəkləri.

Axinların təşkili formaları asılıdır, onların mexanikləşdirilmə səviyyəsindən, maşın və aparatların məhsuldarlığından. Axının gücü artdıqca avadanlıqlardan səmərəli istifadə etmə əmsali da artmış olur.

Ən mütərəqqi etmiş tikiş fabriklerinin səviyyəsi göstərmışdır ki, çoxçəsdi axınların olduqca çox müsbət cəhəti vardır. Axının gücündən və istehsal ediləcək geyim çeşidlərindən asılı olaraq, çoxçəsdi axınlar 2 və 4 seksiyalı olurlar.

Hər seksiya özlüyündə bir neçə xəqli ola bilər. Eyni zamanda axınların təşkili formalarından asılı olur. Məs: *aqreqat-gruplu, konveyerli, konveyersiz, kiçik seriyalı* və s.

1-ci SEKSİYADA – üst geyimləri emal edilərkən, əvvəlcə ciblər, yaxalıqlar, qollar, astarlıq, araqatı və s. hazırlanır. Sonradan isə araqatı ətəklə, ətək və kürəkliklərdəki müxtəlif

növlü relyef tikişləri yerinə yetirilir və i. a.

2-ci SEKSİYADA – ətəyin kənarı, ətək ilə kürək, qolların qoldibiyə tikilməsi prosesi aparılır.

3-cü SEKSİYADA – məmulat isti-nəmləşdirmə əməliyyatından keçirilir və bəzək elementləri yerinə yetirilir.

Əgər istehsalat sahəsindəki axınlar 3 seksiyalı yox, 4 seksiyalıdırsa, onda 1-ci halda ayrı-ayrılıqda hissələr hazırlanır, 2-ci halda kürək, ətək, ətək kənarı kimi əməliyyatlar yerinə yetirilir, 3-cü halda bütün hissələrin yiğimi aparılır və nəhayət, 4-cü halda məmulat isti-nəmləşdirmə əməliyyatından keçirilməklə bəzək işləri aparılır.

Əgər axın xətti 2 seksiyalı olarsa, onda 1-ci halda bütün kiçik hissələr hazırlanır, 2-ci halda isə yiğim və bəzək əməliyyatları yerinə yetirilir.

MƏMULATLARIN AXINA BURAXILMA QAYDALARI

Çoxçəsidi və çoxfasonlu axinlarda məmulatların buraxılış qaydaları aşağıdakılardan ibarətdir: dövrü, ardıcıl, bağlamalı və kombinləşdirilmiş (yəni, ardıcıl-dövrü).

DÖVRÜ BURAXILIŞ – müxtəlif növlü hazırlanma xüsusiyyətinə məruz qalan bir neçə model istehsal edilərkən tətbiq edilir. Məs: qadın paltosu, kostyum və s.

Məmulatın axına buraxılışı planlı surətdə hər modelə görə yerinə yetirilir.

Modellər axına müxtəlif ardıcılıqla və proporsiyalarla buraxıla bilərlər. Məs.:

| Ardıcılıq. | Proporsiya və ya %-lə | | |
|------------|-----------------------|----|----|
| | A | B | V |
| A+B+V. | 33 | 33 | 33 |
| A+A+B+V | 50 | 25 | 25 |
| A+A+B+V+V | 40 | 40 | 20 |
| A+A+B+V+V | 40 | 20 | 40 |
| A+A+B+V+V | 20 | 40 | 40 |

Modellərin belə bir ardıcılıqla axına buraxılması təkrar edilir və prosesin bu cür davamı dövr təşkil etmiş olur. Yuxarıda qeyd edilən misaldan görünür ki, dövrü buraxılış hər 3 modeldən 4 və 5 modeldən bir baş verir.

ARDICIL BURAXILIS – modellər bir-birindən lap azacıq fərqli olduqda tətbiq edilir. Növbənin əvvəlində A – modeli, sonra B – modeli və növbənin axırına yaxın V – modeli axına buraxılmış olur.

BAĞLAMALI BURAXILIS – hazırlıq bölməsində xırda hissələr emal edilərkən tətbiq edilir. Məs: yaxalıqlar, ətək altı, xlyastıklar, cib qapaqları, astarlıq üstdən qoyma ciblər və s.

KOMBİNƏLƏŞDİRİLMİŞ BURAXILIS – mürəkkəbliyinə və hazırlanma texnologiyasına görə biri-birindən fərqli olduqda və çox miqdarda (10-12) model eyni vaxtda axına buraxılarkən tətbiq edilir.

Məs: növbə ərzində 6 model (A-E kimi) hazırlanarkən, buraxılış 2 qrup üzrə və hər qrupda 3 model olmaq şərtlə yerinə yetirilir. I qrupda – A, B, V; II qrupda – Q, D, E. Bunlar da ayrı-ayrılıqda dövrü buraxılışı təşkil etmiş olurlar.

Əgər eyni bir vaxtda 9 modelin axına buraxılması lazım gələrsə, onda 3 qrup üzrə və hər dövrdə 3 model axına buraxılır. I qrupda – A, B, V; II qrupda – Q, D, E; III qrupda J, Z, İ.

Hər qrup üzrə buraxılan modellər buraxılışı təşkil etməklə bərabər, növbə ərzində onların təkrarı isə ardıcıl buraxılışı təşkil etmiş olur. Elə bu göstəriciyə görə də buna ardıcıl dövrü və yaxud kombinələşdirilmiş buraxılış deyilir.

Bölmələr üzrə dövrü buraxılışdan qadın mövsümü və qış paltosu, qızlar üçün palto, qadın yüngül donları və s. hazırlanarkən istifadə edilir.

LAYİHƏLƏNDİRİLƏN AXIN ÜÇÜN NƏQLETDİRİCİLƏRİN SEÇİLMƏSİ

Axınlar üçün nəqletdiricilərin düzgün seçilib və tətbiq edilməsi geyim çeşidlərinin emali prosesinin bir hissəsini təşkil edir. Nəqletdiricilərin seçilməsi asılıdır aşağıdakı göstəricilər-

dən.

1. İstehsal binasının quruluşundan və axında işçi yerlərinin layihələndirilməsindən.

2. Nəqletdiricinin uzunluğundan, sürətindən və işləmə istiqamətindən. Şəquli, üfüqi və hər hansı bir bucaq altında yerləşdirilməsindən.

3. Hazırlanacaq məmulatın çeşidlərindən, texnoloji proseslərdən və istehsal ilə əməyin təşkili formalarından.

4. İqtisadi səmərəliliyindən, işin texniki-təhlükəsizlik cəhətdən təmin edilməsindən və işin yerinə yetirilmə qaydalarından.

Mexaniki qurğularla işləyən nəqletdiricilərə aşağıdakılardaxildir: - konveyerli, lentli və zəncir birləşməli asqı halında. Əl vasitəsilə işlədirilən nəqletdiricilərə isə müxtəlif növlü arabacınlar daxildirlər ki, bunlardan sex daxilində yarımfabrikatların bir yerdən digər yerə daşınması vaxtı istifadə edilir.

Nəqletdiricinin vəzifəsi yarımfabrikatı bir işçi yerindən digərinə ötürməkdir. Konveyerli axınlarda nəqletdiricinin hərəkət sürəti tapşırıqda verilmiş takta əsasən təyin edilir ki, bu da iş prosesinin ritmik aparılması deməkdir.

Tikiş sənayesində ən geniş yayılmış kiçik seriyalı, nəqletdiricilərdən TMS-1 (kiçik qabaritlı geyimlər hazırlanarkən) və TMS-2 (20-30 işçi yeri olan hazırlanmış sekxiyaları və axınları tətbiq edilərkən) istifadə edilir.

TMS-1 nəqletdiricisi – 2 xətlidir, müxtəlif fasonda qadın yüngül donları və alt palṭaları hazırlanarkən tətbiq edilir. Məmulatın hissələrini yeşiklər vasitəsilə bir işçi yerindən digərinə nəql etdirir və hazır məhsulu yenidən qaytararaq buraxılış zonasına venir (işləmə ritmi sərbəstdir). Nəqletdiricinin sonunda döndərici disk yerləşdirilmişdir ki, bunun da vəzifəsi hissələri yeşiklə birlikdə bir lentdən digərinə ötürməkdən ibarətdir. Diskin hərəkət istiqaməti lentlə birlikdədir. Nəqletdiricinin əvvəlində, birinci yeşikdə ciblik yerləşdirilmişdir. Bu cibliyin içində karton şəkilli, kartotekalarda bütün texnoloji ardıcılıqla yerinə yetirilən əməliyyatların adları nömrələnmiş və yerləşdirilmişdir.

TMS-1 nəqletdiricisinin axında tətbiqinin bəzi müsbət cə-

hətləri vardır: 100-120 m² sahədə axın xətləri layihələndirilərkən tətbiq edilir, prosesin iş rejimini dəyişmədən imkan verir ki, müxtəlif növdə geyim çeşidləri istehsal edilsin, taktdan və əməliyyatların müxtəlifliyindən asılı olmayaraq, fəhlənin fərdi əmək məhsuldarlığına imkan yaradır və fəhlə prosesdə bir neçə təşkilati əməliyyatın yerinə yetirilməsinin öhdəsindən gələ bilir, yeni modellər axına buraxıllarkən işçi yerləri və avadanlışlar dəyişilmir, işin axına buraxılışına və hazır məhsulun qəbuluna bir işçi rəhbərlik edir.

TMS-1 nəqlemdiricisinin mənfi cəhəti isə, bitməmiş məhsulun artması, hesablama qaydalarının mürəkkəbliyində, əlavə sahənin tutulmasında və s.

TMS-2 nəqlemdiricisi birxətlidir, iki tərəfdən işçi yerləri ilə əhatə edilmişdir. Nəqlemdiricinin sonunda yeşiklərin avtomatik yerdəyişmələrini təmin etmək üçün qurğu vardır.

TMS-2-nin TMS-1 nəqlemdiricisindən nəzərən aşağıdakı kimi üstün cəhətləri vardır:


Nəqlemdirici layihələndirilərkən 50-60 % sahəyə qənaət edilir, çəkilən xərclər 4-5 dəfə azalır və i. a. hər iki növ nəqlemdiricinin əsas mənfi cəhəti ondadır ki, yeşiklərin hissələrlə birlikdə işçi yerlərinə nəql etdirilməsi ritmik deyildir və iş rejimi avtomatlaşdırılmışdır.

Çoxfasonlu bölməli axınlarda yiğim prosesinin yerinə yetirilməsindən ötəri müxtəlif tipli mexaniki nəqlemdiricilərdən istifadə edilir.

Məmulatın əsas işçi yerlərinə doğru hərəkəti birxətli, ikixətli və üç xətli yerinə yetirilə bilər. Bir xətli və bir tərəfli axının müsbət cəhəti ondadır ki, məmulatın axına buraxılışı müxtəlif sahələrdə baş verir. Bundan əlavə bir xətli, lakin iki tərəfli axınlarda iş ziq-zaq şəklində yerinə yetirilməklə bərabər istehsal sahəsinə də qənaət edilir.

İkixətli – iki tərəfli, üçxətli – üç tərəfli axınlardan yüngül üst geyimləri, alt palṭalarları və s. hazırlanarkən istifadə edilir. Sənayedə əsas ən geniş yayılmış axın xətlərindən biri iki xətli və iki tərəfli lentli nəqlemdiricidir. Bu növ axın xətləri layihələndirilərkən nəqlemdirici lentlər arası keçidlər qoyulur ki, bu

da işçi üçün rahatlıq yaradır və işçinin instruktaj etmə məsələsi asanlaşır. İndi isə aşağıdakı sxemlər vasitəsilə nəqlemdirici axınlara tanış olaq (şəkil 6).



Şəkil 6. Konveyerli axınların sxemi: a) bir xətli; b) ikixətli; v) üç xətli; 4) ziq-zaq ötürümlü və birxətli; d) məmulatın kəriyə hərəkət etməsi ilə bərabər ikixətli; e) kombinədilmiş; g) və z)-keçidlər qoyulmaq şərtilə bir və ikixətli

MODELƏRİN SEÇİLMƏSİ VƏ ƏSASLANDIRILMASI

Eyni bir vaxtda çoxçəşidli seksiyalı axınlardahazırlanan modellərin miqdarı asılıdır onun gücündən. Orta güclü seksiyalı axınlarda 6 fasonda, böyük güclü axınlarda isə 9-12 fasonda məmulat istehsal etmək mümkündür.

Üst geyimlərinin modellərini hazırlanma mürəkkəbliyinə görə əsas 3 qrupa bölmək olar:

1-ci qrupa konstruktiv cəhətdən bir-birindən tam fərqli modellər aiddirlər. Məs: qolu qoldibiyə tikilən və qolu reqlan, yaxalıqlı və yaxalıqsız geyim məmulatları.

2-ci qrupa, bir neçə fərqli cəhətləri olan geyim modellərinin əsas hissələri daxildirlər.

3-cü qrupa müxtəlif hissələri olan geyim modelləri daxildirlər. Məs: üstənqoyma və qapaqlı ciblər, xlyastikli və xlyastivsiz ciblər.

Birinci qrupa aid geyim çeşidləri hazırlanarkən və axınlar təşkil edilərkən, bəzi əməliyyatların vaxt əyintisi orta takta görə böyük olur. Bu növ əməliyyatlar bəzi hallarda ikinci qrupa oxşar olurlar. Bir axında 3-cü qrupa aid məmulatlar hazırlanarkən tədricən və yaxud tam modellərin hissələri arasındaki fərqli cəhətləri ləğv etmək olar. Bu halda əvvəlcə oxşar hissələr sonradan isə əsas prosesin hazırlanması keçilir.

Əgər çoxçəşidli dövrü axınlarda və ya ardıcıl dövrü buraxılış zamanı eyni bir vaxtda 4-6 modelin hazırlanması lazım gələrsə, onda hər qrupda emal ediləcək geyim modellərinin mürəkkəbliyinə görə ayırmaq, biçim formasına, hazırlanma üsullarına ardıcılıqla bölmək lazımdır.

Hər mövsüm üçün planlaşdırılmış modellərin qrafikini qurmali və eyni zamanda bir qrup modelin – digər bir qrup modellərlə əvəz olunma növbəsində tutmaq lazımdır.

HAZIRLANMA ÜSULLARININ SEÇİLMƏSİ

Tikiş fabriklərində axınlar layihələndirilərkən hər model üçün texniki sənəd tərtib edilməlidir. Burada modelin hazırlanma üsulları, nümunə model üçün ülgülərin hazırlanması və texniki tələblər qeyd edilməlidir. Məqsədə uyğun, səmərəli texnoloji proseslərin layiləndirilməsi vaxtı geyimlərin hazırlanma üsullarının düzgün seçiləsinin olduqca böyük əhəmiyyəti vardır. Elə hazırlanma üsullarından istifadə etmək lazımdır ki, onların sayəsində yüksək keyfiyyətə malik geyimlər istehsal edilsin, emal vaxtı minimuma endirilsin, hal-hazırkı mütərəqqi etmiq texnologiyaya, texnikaya, əməyin bütün göstəricilərinə cavab vermiş olsun. Bütün modellər üçün hazırlanma üsulları eyni seçilməlidir. Hazırlanma üsulları bir fasonlu axınlarda olduğu kimi çoxfasonlu axınlar üçün də fabrikin sınaq sexi tərəfindən və yaxud TİMET institutunun metodikasına əsasən işlənib, tərtib edilməlidir.

Nümunə geyim modelləri hazırlanıqdan sonra fabrikdə çalışan mühəndis-texniki işçilər və tikiş sexlərinin ustaları tərəfindən müzakirə edilir. Hazırlanma üsulları seçildikdən sonra isə geyim istehsal ediləcək parçalarında xüsusiyyətləri öyrənilməlidir.

ÇOXÇEŞİDLİ VƏ ÇOXFASONLU AXINLAR ÜÇÜN TEXNOLOJİ ARDICILLİĞİN TƏRTİB EDİLMƏSİ

Çoxçəşidli axınlar üçün texnoloji ardıcılıq aşağıdakı kimi tərtib edilir: məs: A, B, V modelləri üçün kürəkliyin hazırlanması ilə tanış olaq: (cədvələ bax).

Cədvəl

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
|----|-----------------------------------------------------------------|-----|-----|-----|----|----|-----|-----|-----|----|----------------------------|
| 8 | Kürəklilikdə relyefi kökləmək | x/m | 3 | - | 84 | - | 7 | - | 90 | - | «» |
| 9 | Kökətkəni üstdəngetmə tikiklə tikmək | m | 4 | 63 | 63 | - | 7 | 67 | 67 | - | xüsusi xətkəş 97 s.məş. |
| 10 | Kök saplarını çıxartmaq | ə | 1 | 25 | 37 | - | 2 | 25 | 38 | - | «» |
| 11 | Kürəklilikdə qoldibiyə uzanmamayan parça zolagının tikmək | m | 3 | 16 | 16 | 16 | 7 | 17 | 17 | 17 | 97s.məş |
| 12 | Kürəklili tituləmək | pr | 3 | 40 | 45 | - | 1,5 | 41 | 46 | - | PJP |
| | CƏMI: | - | 348 | 395 | 79 | - | | 365 | 416 | 83 | - |

Çoxçəşidli məmulatlar üçün texnoloji xəritə aşağıdakı kimi tərtib edilir

ləyirlər.

TEXNOLOJİ SXEM

Məmulatın adı – qızlar üçün qış paltosu fəhlələrin sayı -72 nəf.

Hesabı buraxılış – 120 ədəd

Axının takti (dövrü) – 600 san

Orta hazırlama

Vaxtı -4.28 saat.

Cədvəl

| Təşkilati əməliyyatların nömrəsi | Bölünməz əməliyyatların adları və nömrələri | ixtisas | dərəcə | Modellər üzrə vaxt sərfi (san-łə) | | | Ümumi vaxt (san-łə) | Orta vaxt | Fəhlələrin sayı | İstehsal nömrəsi (ədəd) | İşin qiyməti (qəp.-łə) | Tətbiq edilən avadanlıq, qurğu və alət. | |
|----------------------------------------|--------------------------------------------------------------|---------|--------|--------------------------------------------|----|----|---------------------------|--------------|--------------------|-------------------------------|------------------------------|-----------------------------------------------|----|
| | | | | A | B | V | | | | | | | |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| | 66. Astar qolun tikələrinin və qabaq tikişin tikilməsi | M | 3 | 57 | 57 | 57 | | | | | | | |
| | 46. Üst qolun qabaq tikişini tikmək | M | 3 | 36 | 36 | 36 | | | | | | | |

Axında işçi qüvvəsi və avadanlıqların məlumat cədvəllərinin tərtibi

| Dərəcə | İxtisaslar üzrə fəhlənin sayı | | | | | | | | | | | | Dəracaların cəmi qr.1x12 | Tarif əmsalları | Tarif əmsallarının cəmi qr. 15x12 | | | |
|--------|-------------------------------|-------|---------|-------|-----------|-------|---------------------|-------|-----------------------|-------|-------|-------|--------------------------------|--------------------|--------------------------------------------|--|--|--|
| | maşın | | x/məşin | | Əl işləri | | Əl və ütű işləri | | Mexaniki proseslər | | cəmi | | | | | | | |
| | sayı: | sayı: | sayı: | sayı: | sayı: | sayı: | sayı: | sayı: | sayı: | sayı: | sayı: | sayı: | | | | | | |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | | | |
| 1 | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | 1.0 | - | | | |
| 2 | - | - | 2.01 | 3.3 | 2.02 | 3.4 | - | - | - | - | 4.03 | 6.7 | 8.06 | 1.11 | 4.47 | | | |
| 3 | 8.02 | 12 | 5.06 | 7.4 | 8.31 | 12.5 | 1.02 | 1.45 | - | - | 22.41 | 33.23 | 67.23 | 1.25 | 28.01 | | | |
| 4 | 6.08 | 9 | 7.20 | 10.4 | 7.70 | 11.5 | 2.01 | 3 | 5.03 | 7.4 | 28.02 | 40.06 | 112.08 | 1.41 | 39.48 | | | |
| 5 | 2.01 | 3 | 0.80 | 1.45 | - | - | 2.02 | 3 | 2.03 | 3.6 | 6.86 | 10.45 | 34.0 | 1.59 | 10.93 | | | |
| 6 | 1.03 | 1.45 | - | - | 1.03 | 1.45 | 4.10 | 6 | - | - | 6.16 | 8.9 | 36.96 | 1.80 | 10.80 | | | |
| Cəmi: | 17.14 | 25.45 | 15.07 | 22.25 | 10.06 | 28.45 | 9.15 | 13.45 | 7.06 | 10.4 | 67.48 | 100 | 258.63 | - | 93.69 | | | |

Qeyd edilən misallardan görünür ki, bütün modellər üçün əməliyyatların adları eyni ilə qeyd edilir, vaxt sərfiyatları isə əməliyyatların mürəkkəbliyinə görə müəyyənləşdirilir. Texnoloji ardıcılıq tam tərtib edildikdən sonra, hər model üçün sərf edilən vaxt ayrı-ayrılıqda hesablanaraq cəmlənir. Əgər hər model üçün ayrı-ayrılıqda kartoteka tərtib edilərsə, onda onlar bir-birindən fərqlənsin deyə onları müxtəlif növ boyalarla rəng-

SEKSİYALI AXINLAR ÜÇÜN ORTA HESABI DÖVRÜ TAKTIN VƏ AXININ GÜCÜNÜN TƏYİNİ

Məmulatların axına ardıcıl buraxılışı vaxtı axının takti hər model üçün ayrı-ayrılıqda, dövrü buraxılış vaxtı isə orta hesabi taktla bərabər dövrü taktda hesablanır.

Orta hesabi takt dedikdə – eyni bir vaxtda hazırlanacaq modellərin miqdardından asılı olmayaraq bir məmulatın axımdan çıxmasına sərf edilən orta vaxt başa düşülür. Əgər növbə ərzində buraxılış verilərsə, onda axının orta taktı aşağıdakı kimi təyin edilir.

$$\tau_{or} = \frac{T_{nov}}{M} \text{[san]}$$

Axındakı işçilərin sayı verildikdə isə, orta takt aşağıdakı kimi təyin edilir:

$$\tau_{or} = \frac{T_{h-b}}{N} \text{[san]}$$

Məmulatların hazırlanmasına sərf edilən orta vaxt isə:

$$T_{op} = \frac{T_A + T_B + T_C}{C} \text{[san]}$$

ilə təyin edilir. Haradakı:

T_A, T_B, T_V – 3 modelin hazırlanmasına sərf edilən orta vaxtdır (san.)

C – modellərin miqdarıdır, dövrü əlaqəni ifa edir.

Dövrü takt – hər məmulatın axından çıxma orta vaxtdır və eləcə də hər işçi yerlərində hazırlanan modellərin ümumi vaxtidır. Dövrü takt bərabərdir, orta takt vurulmuş modellərin miqdarına: Yəni:

$$\tau_{dövrü} = \tau_{ok} \cdot C \text{[san]}$$

Məsələn: Bir növbə ərzində axında 3 model hazırlanır və bütün modellər üzrə növbəlik buraxılış 180 ədəd təşkil edir. Orta hesabı və dövrü taktı təyin etməli. Onda:

$$\tau_{or} = \frac{T_{nov}}{M} = \frac{29520}{180} = 164 \text{ san}$$

$$\tau_{dövrü} = \tau_{ok} \cdot C = 164 \cdot 3 = 492 \text{ san.}$$

Bir növbə ərzində hazırlanan bütün modellərin hesabı (güc) aşağıdakı düsturlarla hesablanır.

$$M = \frac{T_{nov}}{\tau} \text{ və ya } M = \frac{N \cdot T_{nov}}{T_{or}}$$

SEKSİYALI AXNLARDA İŞÇİ QÜVVƏSİNİN BÖLMƏLƏR ÜZRƏ HESABI

Məmulatın orta hazırlanma vaxtı (T_{op}) görülən işin məhiyyətindən asılı olaraq, seksiyalar üzrə aşağıdakı kimi hesablanır:

$$T_{or} = T_1 + T_2 + T_3 \text{ və i.a.}$$

Hər seksiyada işləyən fəhlələrin sayı isə ayrı-ayrılıqda təyin edilir.

$$N_1 = \frac{T_1}{\tau_{or}}; N_2 = \frac{T_2}{\tau_{or}}; N_3 = \frac{T_3}{\tau_{or}} \text{ və i.a.}$$

Bir seksiya bir neçə qruplardan ibarət olduqda isə, hissələ-

rin hazırlanma prosesindən asılı olaraq, hər qrup üzrə də fəhlələrin sayı təyin edilməlidir.

$$N_1 = \frac{T_1 I}{\tau_{or}}$$

haradakı, T_1 – birinci seksiyanın, 1-ci qrupunda işləyən fəhlələrin yerinə yetirdikləri xırda əməliyyatlara sərf edilən vaxtdır. Beləliklə, yerdə qalan seksiyalar və qruplar üçün də hesabat eyni ilə aparılır.

SEKSİYALI AXINLAR ÜÇÜN ƏMƏLİYYATLARIN UZLAŞMA VAXTLARININ TƏYİNİ

Əməliyyatların uzlaşma vaxtlarını hər seksiya və hər qrup fəhlələr üçün ayrı-ayrılıqda hesablamaq lazımdır.

Ardıcıl buraxılış vaxtı axının takti hər model üçün ayrı-ayrılıqda hesablanır, buna görə də uzlaşma vaxtlarının təyini də hər model üçün ayrılıqda hesablanmalıdır.

$$t'_{hec.} + t''_{hec.} + t'''_{hec.} = (0,95 \div 1,05) C \cdot K \cdot \tau_{or}$$

və ya

$$t'_{hec.} + t''_{hec.} + t'''_{hec.} = (0,95 \div 1,05) K \cdot \tau_{or}$$

haradakı: $t'_{hec.} + t''_{hec.} + t'''_{hec.}$ – əməliyyatların yerinə yetirilməsi-nə sərf edilən hesabı vaxtdır, san.

C – modellərin miqdardır, dövrü uyğunlaşma deməkdir.

K – əməliyyatlardakı işçilərin sayıdır, əmsalıdır, dövrü $0,95 \div 1,05$ – taktdan olan $\pm 5\%$ əyintini göstərir.

UZLAŞMA ƏMSALININ HESABI

Ardıcıl buraxılışlı axınlar üçün uzlaşma əmsali hər model üçün ayrı-ayrılıqda hesablanır.

Dövrü buraxılışı axınlar üçün isə uzlaşma əmsali aşağıdakı düstur vasitəsilə təyin edilir.

$$K_{uz.} = \frac{\tau_{or}}{N_f \cdot \tau_{or}};$$

haradakı: τ_{or} – bir modelin istehsalına sərf edilən orta vaxtdır, (san.)

N_f – axındakı faktiki işçilərin sayıdır.

SEKSİYALI AXINLARIN İLKİN HESABATI

Seksiyalı axınları layihələndirməkdən ötəri əvvəlcə onun ilkin hesabatı aparılmalıdır. Hesabat aparıllarkən aşağıdakı kimmi şərtlər və göstəricilər nəzərə alınmalıdır:

1. Axınların seksiyalara və axın xətlərinə bölüşdürülməsini müəyyən etməli.
2. Növbə ərzində istehsal ediləcək məhsulun miqdarını və axının taktını təyin etməli.
3. hər seksiyadakı və hər qrupdakı işçilərin sayını hesablamalı.
4. Hər seksiya və bütün axın üçün işçi yerlərini təyin etməli, axının uzunluğunu hesablamalı.

5. Prosesin tipini seçməli və axının layihəsinin sxemini qurmalı. Bu vaxt yarımfabrikatın rasional hərəkət etdirilməsində nəzərə alınmalıdır.

Yuxarıda qeyd etdiyimiz bəndlərin hesabatını aparmaq üçün əvvəlcədən məmulatın çeşidinin növü, hazırlanma üsullarına sərf edilən vaxt, axının gücü və s. məlum olmalıdır.

Axının gücünü aşağıdakı düstur vasitəsilə hesablamaq olar:

$$M = \frac{\text{Rüblər üzrə məmulat istehsalı(mövsüm, il)}}{\text{Rübdəki işçi günləri(mövsüm, il)} \times \text{işçi növbələrinin miqdarı}}$$

Aşağıdakı işçi yerlərinin sayını (K iş. yer.) təyin etmək, axında bir işçi yə düşən orta işçi yerlərinin sayını vurmaq lazımdır ümumi işçilərin sayına.

$$K_{\text{is.yeri}} = K_{\text{or}} \cdot N$$

Axının uzunluğu isə aşağıdakı düstur vasitəsilə hesablanır:

$$\alpha = K_{\text{is.yer}} \cdot \alpha_{\text{is.yer}}$$

Haradakı: α iş. yer-işçi yerlərinin addımıdır, m-lə

Axındakı işçi yerlərinin sayı, axının uzunluğu məlum olmadıqdan sonra, hər seksiyadakı aqreqatların miqdarı və ölçülüri, konveyerin tipi təyin olunur. Sonra isə sxematik olaraq axının layihəsi tərtib edilir.

Bütün axın üçün uzlaşma əmsalı vahidə bərabər və yaxud 1 %-ə kimi əyintiyə malik olduqda, əməliyyatların uzlaşma vaxtları düzgün təyin edilmiş hesab olur.

Əgər uzlaşma əmsalinin əyintisi 1%-dən çox olarsa, onda axının taktını və gücünü yenidən aşağıdakı düsturlar vasitəsilə hesablamaq olar:

$$\tau = \frac{T}{M_f} [\text{san}], \quad M = \frac{T_{\text{növ}}}{\tau} [\text{ədəd}]$$

Dövrü buraxılış vaxtı:

$$\tau_{\text{ok}} = \frac{T_{\text{ok}}}{M_f} [\text{san}], \quad M = \frac{T_{\text{növ}}}{\tau_{\text{ok}}} [\text{ədəd}]$$

NƏQLETDİRİCİNİN HESABATI

Konveyerli axınlarda əməliyyatların ardıcıl olaraq ritimli yerinə yetirilməsi prosesində nəqletdiricinin rolü böyükdür. Nəqletdiricinin hesabatı vaxtı, ondakı yuvaciqların miqdarı və ölçüsü, lentin və zəncirin uzunluğu, sürəti və s. göstəricilər müəyyən edilir, beləliklə də, nəqletdiricinin tipi və növü seçilir.

TİMET institutu tərəfindən konveyerli axınlar üçün daimi hərəkətdə olan mexaniki nəqletdiricilərin tikiş sənayesində tətbiq edilməsi məsləhət görülmüşdür, lentli konveyerlərdə tətbiq edilən yuvaciqların ölçüsü asılıdır istehsal ediləcək məmulatın hissələrinin qabarit ölçülərindən.

İki yuvaciqların mərkəzləri arasındakı məsafəyə yuvacığın addımı deyilir. Aşağıdakı cədvəl vasitəsilə yuvaciqların və tətbiq ediləcək lentin enniyinin ölçüləri ilə tanış olaq:

Nəqletdiricinin yuvaciqlarının ölçüləri və lentin eni, m-lə

| Məmulat | Yuvacığın addımı | Lentin eni |
|----------------------------------|------------------|------------|
| Qadın yüngül donu və alt paltarı | 0,30-0,45 | 0,40-0,50 |
| Kostyular | 0,45-0,55 | 0,50-0,60 |
| Palto | 0,60-0,70 | 0,60-0,70 |

Proses vaxtı bir məmulat digər məmulatla əvəz edilərsə, onda nəqletdiricinin yuvaciqlarının addımının ölçülərini cədvəldəki kimi yox, aşağıda məsləhət görülən düstur vasitəsilə hesablaməq olar:

$$\ell \leq \frac{\alpha_{\text{is.yer}} \cdot \tau}{\tau + t_{\text{bur.bilən fakt.ay}}}$$

Haradakı: ℓ – yuvaciqların addımıdır, m-lə.

$\alpha_{\text{is.yer}}$ – işçi yerlərinin addımıdır, m-lə.

τ – axının taktıdır, san-lə.

$t_{\text{bur.bilən fakt.ay}}$ – əməliyyata sərf edilən faktiki vaxta verilən əyintidir.

İşin ritmik aparılmasından ötəri çalışmaq lazımdır ki, işçi yerinin addımının ölçüsü yuvaciqların addımının ölçüsünə uyğun olsun. Yuvaciqların addımı seçilərkən əməliyyatlar arası faktiki ehtiyatda nəzərə alınmalıdır. Əməliyyatlar arası faktiki ehtiyat ona deyilir ki, vahid yarımfabrikata düşən məsafə bir işçi yerinə bərabər olsun. Əməliyyatlar arası sahənin böyüküyüni işçi yerinin addımını yuvacığın addımını olan nisbətilə təyin edirlər.

$$Q_f = \frac{\alpha_{\text{isher}}}{\ell}$$

Əməliyyatlar arası ehtiyatı bilməklə bəzi əməliyyatların yerinə yetirilməsinə sərf edilən vaxtdan olan faktiki əyinti imkanı verir ki, konveyerli axınlar ritmik işləsin və boş dayanmalar aradan qaldırılmış olsun. Əməliyyatlar arası ehtiyat böyük və yaxud minimuma bərabər olmalıdır, yəni

$$Q_f \geq Q_{\min}$$

Əməliyyatlar arası minimal ehtiyat 1,5 bərabər qəbul edilir. Üst geyimləri üçün 2, qadın yüngül donları və alt paltarları üçün isə 3 qəbul edilir. Əməliyyatların yerinə yetirilməsi vaxtı proseslərdən istifadə edilərsə və eyni bir vaxtda bir neçə məmulat hazırlanarsa, işçi yerlərinin addımı aşağıdakı düstur vasitəsilə hesablanmaq olar:

$$\alpha_{\text{isher.}} \geq \frac{\ell(\tau + t_{\text{bur. bilən fakt.əy}})}{\tau}$$

Konveyerin ilkin uzunluğunu aşağıdakı düstur vasitəsilə hesablamaq olar:

$$\alpha_{\text{ilk}} = \alpha_{\text{aqr}} + C_1 + C_2$$

haradakı: α_{aqr} – aqreqatın işçi yersiz uzunluğu, buraxılış və çıxış nəzərə alınmaqla.

C_1 – aqreqatın sonundan hərəkətə gətirici stansiyanın mərkəzinə kimi olan məsafədir, L+0,1 m. bərabərdir,

C_2 – aqreqatın sonundan dərtici stansiyanın mərkəzinə kimi olan məsafədir, 0,1 m. bərabərdir.

Bunlara müvafiq olaraq,

$$\alpha_{\text{ilk}} = \alpha_{\text{aqr}} + \ell + 0,2[M]$$

Nəqletdiricinin yuvaciqlarının ilkin miqdarı.

$$N_{\text{ilk}} = \frac{2\alpha_{\text{ilk}} \div \pi D}{\ell}$$

haradakı: D – hərəkətə gətirici və dərtici stansiyada tətbiq edilən barabanın diametrləridir, 0,3-0,35 m. bərabər qəbul edilir.

Nəqletdiricinin lentinin yuvaciqlarının son miqdarı

$$N_{\text{son}} = C_n \cdot a$$

ilə təyin edilir.

Haradaki:

C_n – yuvaciqlarının dövrü nömrələnməsidir, 12 və 6 bərabər qəbul edilir.

a – tam bir ədəd olmaqla, yuvaciqların ilkin miqdarını onların dövrü nömrələrinə bölməklə təyin edilir. Yəni:

$$a = \frac{N_{\text{ilk}}}{C_n}$$

Nəqletdiricinin yuvaciqlarının son miqdarı təyin edildikdən

sonra konveyerin son uzunluğu təpilir:

$$\alpha_{\text{son}} = \alpha_{\text{ilk}} + \frac{N_{\text{son}} - N_{\text{ilk}}}{2} \ell$$

Konveyerin son uzunluğu, ilkin uzunluğuna nisbətən 0,5m çox fərqlənməlidir. Əks halda konveyerin son uzunluğunu yenidən təyin etmək üçün yuvaciqların addımının ölçülərini dəyişdirməklə hesablamalı ola.

Əgər lazımlı gələrsə ki, konveyerin son uzunluğu onun ilkin uzunlubu ilə eyni gəlsin, onda yuvaciqların yeni addımını aşağıdakı düstur vasitəsilə təyin etmək ola:

$$\ell_{\text{yeni}} = \ell - \frac{2(\alpha_{\text{son}} - \alpha_{\text{ilk}})}{N_{\text{son}}};$$

Nəqletdiricinin lentinin və ya zəncirin uzunluğu

$$\alpha_n(z) = N_{\text{son}} \cdot 1 \cdot n$$

ilə təyin edilir.

Haradakı: n – konveyerli axındakı lentlərin və zəncirlərin sıralarının miqdarıdır.

Axındakı yuvaciqların addımları və növbəlik buraxılış məlum olduqdan sonra nəqletdiricinin lentinin sürəti təyin edilir:

$$V_{\text{or}} = \frac{\ell \cdot M}{T_{\text{növ}}} [\text{M/dəq}]$$

Haradakı: M – növbəlik məhsul buraxılışıdır, ad.

T – növbənin davamiyyətidir, dəq.

ℓ – yuvaciqların addımıdır, m-lə.

Və ya

$$V_{\text{or}} = \frac{\ell}{\tau} [\text{M/dəq}]$$

Yeni növlü geyim modelləri axına buraxılarkən növbə ərzində konveyerin sürətini də nizamlamaq lazımdır. Konveyerin minimal sürəti planlı buraxılışın 90 %-ni, maksimal sürəti isə 110 % təşkil edir. Sürətlər arası fərqli planlı buraxılışa nəzərən nisbətini 2 %-ə kimi qəbul etmək olar, bu şərtlə ki, məhsul buraxılışı vaxtı axının sürəti II pillə üzrə dəyişmiş olsun. Qeyd edilən göstəricilər və şərtlərə əsasən sürətlər cədvəlini tərtib etmək üçün hesabat aparılır:

$$M_{\text{min}} = 0,9V_{\text{or}}; \quad V_{\text{maks}} = 1,1V_{\text{or}};$$

Bir pillədən digər pilləyə keçid vaxtı sürət

$$V_{\text{pillə}} = \frac{M_{\text{maks}} - M_{\text{min}}}{R - 1}$$

ilə dəyişdirilir.

Haradakı: R – sürətlərin miqdarıdır: $R = II$ olduqda;

$$V_{\text{pillə}} = \frac{1,1V_{\text{or}} - 0,9V_{\text{or}}}{11 - 1} = 0,02V_{\text{or}}$$

Sürətlərin dəyişdirilməsi hesablaşdırıldıdan və axından çıxacaq məhsulun miqdarı məlum olduqdan sonra sürətlər cədvəli tərtib edilir.

HAZIRLIQ SEXİNİN HESABATI

İllik parça sərfini təyin etmək üçün il müddətində tikilən bütün məmulatlara sərf edilən materialların hesabatı aparılmalıdır. Buna *istehsal programı* deyilir.

Nəqletdiricinin sürətlər cədvəli

| | | | | | | | |
|--------------------------------|--|--|--|--|--|--|--|
| oğlanlar üçün vilvet şalvar | | | | | | | |
| Cəmi: | | | | | | | |

| Sürətlərin nömrəsi | Nəqetdiricinin sürəti, m/dəq | Axından növbəlik çıxarış | |
|-----------------------|------------------------------------------------------|--------------------------|--------|
| | | %-lə | Ədədlə |
| 1. | $V_1 = V_{\min}$ | 90 | 225 |
| 2. | $V_2 = V_1 + V_{\min}$ | 92 | 220 |
| 3. | $V_3 = V_2 + V_{\text{pil}}$ | 94 | 235 |
| 4. | $V_4 = V_3 + V_{\text{pil}}$ | 96 | 240 |
| 5. | $V_5 = V_4 + V_{\text{pil}}$ | 98 | 245 |
| 6. | $V_6 = V_5 + V_{\text{pil}} = V_{\text{or}}$ | 100 | 250 |
| 7. | $V_7 = V_6 + V_{\text{pil}}$ | 102 | 255 |
| 8. | $V_8 = V_7 + V_{\text{pil}}$ | 104 | 260 |
| 9. | $V_9 = V_8 + V_{\text{pil}}$ | 106 | 265 |
| 10. | $V_{10} = V_9 + V_{\text{pil}}$ | 108 | 270 |
| 11. | $V_{11} = V_{10} + V_{\text{pil}} = V_{\text{maks}}$ | 110 | 275 |

Materialların smetası

| Məmulatın adı | Növbədə məhsul buraxılışı (əd) | Gündəlik məhsul buraxılışı | Üz | Astar | | |
|-------------------------------------------------|-----------------------------------|-------------------------------|-------------------------------|-----------------------------------|-----------------------------|-------------------------------|
| | Bir məmulata sərf olunan parça | Gündəlik parçaya tələbat | İllik parçala olan tələbat | Bir məmulata sərf olunan parça | Gündəlik parçaya tələbat | İllik parçaya olan tələbat |
| 1. Kişilər üçün Vilvet şalvar | | | | | | |
| 2. Kişilər üçün vilvet gödəkçə | | | | | | |
| 3. Yeniyetmə oğlanlar üçün vilvet gödəkçə | | | | | | |
| 4. Yeniyetmə | | | | | | |

Gündəlik parçaya olan tələbat

| Materialların adı | Gündəlik parça sərfi L_c | Tikəldə parça miqdarı e | Tikələrin sayı a | Tikənin həcmi V | Kipdə tikələrin sayı n | Kipdə parçaann miqdarı | Kipin həcmim ³ | gündəlik tələb olunan |
|---------------------------------------------|----------------------------|---------------------------|--------------------|-------------------|--------------------------|------------------------|---------------------------|-----------------------|
| 1. Gödəkçilik və şalvarlıq vilvet parçalar. | | | | | | | | |
| 2. Astarlıq parça | | | | | | | | |
| Cəmi: | | | | | | | | |

Parçaları açan şöbə

Fabrikaya parçalar kip, rulon bağlama və s. vəziyyətdə daxil olur. Fabrikaya daxil olan parça onun üzərindəki yarılığa və göndəriş vərəqinə görə bir daha yoxlanılır. Qəbul edilən parça müəyyən sahədə saxlanılır və bu sahə aşağıdakı kimi hesablanır.

$$F_1 = \frac{L_c \cdot a \cdot V}{e \cdot h \cdot n \cdot \eta}$$

Burada: F_1 – açılmayan parçanı saxlayan sahə, m^2 ;
 Z_c – gündəlik parça sərfi ($m-lə$);
 V – kipin həcmi, m^3 ;
 α – parçanın saxlanması müddəti 1-2 gün;
 e – tikəldə parçanın uzunluğu $m-lə$;
 n – kipdə tikələrin sayı;
 h – kipin yığılma hündürlüyü $h=2m$;
 η – sahədən səmərəli istifadə əmsalıdır;

Açılmayan parçanı saxlayan sahənin hesabatı

| Materialın adı | Gündəlik parçaaya olan tələbat L_c | Ehtiyat günləri a | Tikəldə parçaann miqdarı e | Kipdə tikələrin sayı n | Kipin həcmi V | Yığılma hündürlüyü h | Sahədən səmərəs. İst.əmsalı η | Ümumi sahə F |
|-----------------------------------------|--------------------------------------|---------------------|------------------------------|--------------------------|-----------------|------------------------|------------------------------------|----------------|
| 1. Şalvarlıq və gödəkçilik vilvet parça | | | | | | | | |
| 2. Astarlıq parça | | | | | | | | |
| Cəmi: | | | | | | | | |

Ştabellər tutan sahənin 25 %-i taralar üçün qəbul edilir.
Bir nəfər parça açan üçün sahəni
Parça qəbul edililən üçün sahə
Parça açanların sayını təyin edək.

$$N_{nor.par} = \frac{L}{H_p}$$

L – gündəlik parçaya olan tələbat $m-lə$;
 H_p – kip açanın norması, 30 qəp.;
 N – parça açan 2 nəfər.

Parça qəbul edənin sayını təyin edək.

$$N_{nor.qəb} = \frac{L}{H_p}$$

Ümumi sahəni təyin edək:
 F açan və qəbul edənin sayı:
 F par. aç. qəb. edən:

Parçaları yoxlayan şöbə

Bu şöbənin sahəsi parçanın müvəqqəti saxlanması üçün tələb olunan sahə ilə olan avadanlıqların tutduğu sahələrin cəminə bərabərdir. Parçanın müvəqqəti saxlanması sahəsi aşağıdakı düsturla hesablanır:

$$F_{\text{myv.sax.}} = \frac{L_c \cdot a \cdot V}{e \cdot h \cdot \eta \cdot \epsilon} (\text{m}^2)$$

L_c – gündəlik parça sərfi, m-lə

e – tikələrdə parçanın metrlə miqdarı

a – ehtiyat günləri – 2-3

V – tikənin həcmi m^3

h – parçanın yığılma hündürlüyü, 1,2m.

ϵ – stellajda sahədən səmərəli istifadə əmsalı

η – sahədən istifadə əmsalı

Açılan parçanın saxlanması üçün sahənin məlumat cədvəli

| Məmulatın növünə göra parçalar | Gündəlik parçaya olan tələbat L_c | Ehtiyat günlərinin sayı a | Tikələrdə parçanın miqdarı e | Tikənin həcmi V | Yığılma hündürlüyü h | Stellajlardan samarəli istifadə əmsalı ϵ | Sahədən samarəli isti fadə əmsalı η | F. açıparça saxlanı. sahə |
|--------------------------------------------|----------------------------------------|--------------------------------|-----------------------------------|-------------------|---------------------------|------------------------------------------------------|---------------------------------------------|------------------------------|
| 1. Şalvarlıq və gödəkçəlik vilvet parça | | | | | | | | |
| 2. Astarlıq parça | | | | | | | | |
| Cəmi: | | | | | | | | |

Parçaların yoxlanılması üçün RS-1 dəzgahlarından istifadə edilir. Bu dəzgahla yoxlama zamanı parçanın eni, uzunluğu, ölçüsü eyni vaxtda müəyyənləşdirilir. Dəzgahda surəti 12-24m/dən,

Yoxlanan və ölçülən parçanın saxlanması üçün sahənin təyini. Müəssisələrdə parçaları yuvalardan ibarət elevatorlarda saxlayırlar.

Hər elevatorda 60 tikə yerləşir. Onun ölçüsü:

$$\text{Elevatorun sayını təyin edək: } N_{\text{elev}} = \frac{ma}{n}$$

m – gündəlik tələb olunan tikələrin sayı;

a – elevatorda parçaların saxlanması (5-7) gün;

n – 1 elevatorda yerləşən parça tikələrinin sayı n-70.

Növləndirmə bölməsi

Növləndirmə bölməsi sərilmə üçün yoxlanan parçaları müəyyənləşdirir. Sərilmə üçün parça seçildikdə elə etmək lazımdır ki, parçalar eyni xarakterli olsunlar.

Növləşdirmədəki fəhlələrin sayını təyin edək:

$$N_{\text{növ}} = \frac{Lt}{T}$$

L – parçaya olan tələbat;

T – növbənin davamı, 29520 san.;

t – 1 m parçanın yoxlanması üçün vaxtdır.

Növləşdirilən parçanın komplektləşdirilməsi sahəsini təyin edək

$$F_{\text{komp.}} = \frac{J_e \cdot V}{e \cdot h \cdot \epsilon}$$

J_c – parçaya olan gündəlik tələbat, m-lə

V – tikənin həcmi, m^3

e – tikələrdə parçanın orta uzunluğu, m-lə

h – yığılma hündürlüyü, 0,6 m-lə

ϵ – növbəlik əmsalı.

Biçim sexinin hesabatı

Biçim sexinin vəzifəsi aşağıdakılardan ibarətdir.

1. Hazırlıq sexindən parçanın qəbulu.
2. Üzlük və astarlığın sərilməsi.
3. Sərilmənin düzgünlüyüün yoxlanması.
4. Sərilmənin üst səthinin nişanlanması.
5. Sərilmənin biçilməsi.
6. Qalıq tıkə parçalardan fərdi biçim üçün melləmə aparmaq.

Gündəlik əmək məhsuldarlığı 4000 m-dir.

Dəzgahın sayı

$$n_{dəz} = \frac{L_c}{\Theta m}$$

Ölçü

$$P_c = 3,5 \cdot 1,8 \text{ (m}^2\text{)}$$

Dəzgahın tutduğu sahə (m²)

Hər maşına 1 nəfər qulluq edir. İşçiyyə 4 m² sahə düşür.

| Parçanın adı | Gündəlik parça | Tikənin həcmi | Tikədə ölçü | Yığılmada hündür. | Növbə əmsali | F _K |
|-----------------------------------------|----------------|---------------|-------------|-------------------|--------------|----------------|
| 1. Gödəkçəlik və şalvarlıq vilvet parça | | | | | | |
| 2. Astarlıq parça | | | | | | |
| Cəmi: | | | | | | |

Parça sərfinin hesabatı

Hazırlıq sexində mühüm məsələlərdən biri parça sərfinin müxtəlif üsullarını araşdırmaq, qalıqsız hesabat aparmaqdır. Əmək məhsuldarlığının artırılması məqsədi ilə parçanın hesablanması EMRT-2 maşınınında aparılır. Ölçüsü 1,04x0,66x1,045m.

İşçinin sayı

$$N_{hec.} = \frac{J_c}{B}$$

B – əmək məhsuldarlığı (8000 m),
J_c – parça sərfidir.

$$F_{nov.} = F_{nov.} + F_{kom.} + F_{hec.}$$

Sərilmənin təbii köçürülməsi üçün elektron dəzgahı (SK-1)-dən istifadə edilir. SK-1 dəzgahı sərilmənin olduğu ölçü boyu kağız üzərinə köçürülür.

Bu dəzgahda PRK-7 lampasından istifadə edilir. Dəzgaha kağızda çəkilmiş sərilmənin nüsxəsi yerləşdirilir. Sərilmə 1000-ə qədər üz çıxarır. 6 metrlik sərilmənin çıxarılması üçün 2 dəqiqə vaxt sərf edilir.


Bu əməliyyatda 2 nəfər fəhlə işləyir.

Hazırlıq sexinin işçilərinin sayı və tutduğu sahə aşağıdakı cədvəldə qeydə alınır.


| Sıra №-si | Bölmələrin adı | Sahəsi, m ² -lə | İşçilərin |
|--------------|---------------------------------|----------------------------|-----------|
| 1. | Parça açan və qəbul edən sahə | | |
| 2. | Yoxlayan şöbə | | |
| 3. | Parçanı müvəqqəti saxlayan şöbə | 4 | |
| 4. | Növləşdirmə şöbəsi | | |
| 5. | Sərilmənin köçürülməsi | | |
| Cəmi: | | | |

Hazırlıq sexinin avadanlıqları

| № | Avadanlıqların adı, sayı | Avadanlığın ölçüsü m-lə | | |
|--------------|--------------------------|-------------------------|------|------------|
| | | Uzunluğu | Eni | Hündürlüyü |
| 1. | RS-növləşdirmə maşını | 3,5 | 1,8 | - |
| 2. | Elevator | 2,2 | 1,6 | - |
| 3. | EMTR-2 | 1,04 | 0,66 | 1,045 |
| 4. | Sürən köçürən maşın | 1,5 | 1,5 | - |
| Cəmi: | | - | - | - |



Şəkil 7. Parçaların hazırlanması və saxlanması sahəsinin planı: 1-parça ilə birlikdə rəflər; 2-əsas parçaların keyfiyyətinin yoxlanılması üçün dəzgah; 3-astar parçaların keyfiyyətinin yoxlanılması üçün dəzgah; 4-ölçəmə stolu; 5- rulon parçaların çevrilməsi; 6-yükləyici-nəqletdirici; 7-enli parça tor; 8-ensiz parçalar üçün elevator; 9-asqı şəkilli naqletdiric; 10-elevatorların avtomatik yüklənməsinin idarə oluna mərkəzi; 11-yükü avtomatik boşaltma mərkəzi.



Şəkil 8. Məxaniki yüklənmə-bosaltma və naqletdirme yükləyicilərin sxemi. 1. elektrotal. 2-Platformalı arabacıq; 3-yerdə yerləşdirilən rəflər 4-akkumulyatorlu elektrik yükləyici; 5-poddonlar; 6-yerdə hərəkət edən arabacıq; 7-naqletdirici qurğu; 8-məxanikləşdirilmiş rəf; 9-lentli konveyer; 10-ikik arabacıqlı elektrik dasiyıcı; 11-zəncirli, asma şəkilli konveyerli rəf; 12-fəzalı zəncirli konveyer; 13-hərəkət etdirilən rəfl-i-stol; 14-asqı şəkilli zəncirli konveyer; 15-yeşikli arabacıq; 16-hərəkət etdirilməsi üçün qurğu.

7. Biçimin hissələrini üz və astara görə komplekləşdirib yiğmaq.
8. Talonun tikilməsi.
9. Biçilmiş hissələrin saxlanması.

Biçim üçün tapşırıtin hesablanması

Ticarət təşkilatları tərəfindən alınan ölçü və uzunluq cədvəli üzrə sifariş normal və hesabi seriyalarla əsasən, 5 gün ərzində yerinə yetirilir. Əgər sərilmə texniki buraxıla bilən hündürlükdədirə, belə seriya normal seriya adlanır. Normal seriya aşağıdakı düsturla hesablanır:

$$C_H = \frac{h_{\max} \cdot 100x}{y}$$

x – əmsaldır, vahidə bərabərdir.

y – ümumi beləndir, ölçü və uzunluq cədvəlinde y=1-dir.

h_{\max} – maksimal sərilmə hündürlüyüdür.

Parçanın növündən asılı olaraq, layihədə seçilmiş parçalar üçün $h_{\max} = 30:40$ götürmək olar. Beləliklə,

$$C_H = \frac{40 \cdot 100 \cdot 1}{1} = 4000 \text{ ədəd}$$

hesabı seriya isə

$$C_h = \frac{M \cdot t}{K}$$

düsturu isə təyin edilir. Burada:

M – gündəlik məhsul buraxılışıdır, ədədlə

t – ölçü və uzunluğu yerinə yetirilmə vaxtı, 5 gündür.

K – gün ərzində buraxılan fasonların sayıdır.

$C_h > C_n$ – olduqda biçim normal seriya şərtinə əsasən hesablanır.

Onda $C_h < C_n$ hesabat seriyasına görə aparılır.

SERİYANIN HESABATI

Seriyanın hesablanması – sərilmədə ülgülərin kompanovkasından biçim xəritəsinin tərtibatından ibarət olaraq aşağıdakı mərhələlər üzrə hesabat aparılır.

1. Kişiər üçün vilvet şalvar.

$$C_h = \frac{M \cdot t}{K}$$

2. Kişiər üçün vilvet gödəkçə.

$$C_h = \frac{M \cdot t}{K}$$

3. Yeniyetmə oğlanlar üçün vilvet gödəkçə

$$C_h = \frac{M \cdot t}{K}$$

4. Yeniyetmə yaşılı oğlanlar üçün şalvar

$$C_h = \frac{M \cdot t}{K}$$

Kişiər üçün ölçü və uzunluq cədvəli

| Ölçülər sm-lə | Uzunluqlar, sm-lə | | | | | | Cəmi, % |
|------------------|-------------------|-----|-----|-----|-----|-----|---------|
| | 146 | 152 | 158 | 164 | 170 | 176 | |
| 96 | | | | | | | |
| 100 | | | | | | | |
| 104 | | | | | | | |
| 108 | | | | | | | |
| 112 | | | | | | | |
| Cəmi: | | | | | | | |

Yeniyetmə oğlanlar üçün ölçü və uzunluq cədvəli

| Ölçülər, sm-lə | Uzunluqlar, sm-lə | | | | Cəmi, % |
|----------------|-------------------|-----|-----|-----|---------|
| | 152 | 158 | 164 | 170 | |
| 88 | 5 | 17 | 11 | - | 33 |
| 92 | 5 | 17 | 11 | - | 33 |
| Cəmi: | 5 | 17 | 12 | 5 | 34 |

Kişilər üçün şalvarın və gödəkçənin kompanovka cədvəli

| Ölçülər | 96 | | | | 100 | | | | 104 | | | | 108 | | | | 112 | | | | Miqdarı bağlamada | |
|--------------------------------|-----|-----|-----|-----|-----|-----|-----|-----|-----|-----|-----|-----|-----|-----|-----|-----|-----|-----|-----|-----|----------------------|-----|
| | 146 | 152 | 158 | 164 | 146 | 152 | 158 | 164 | 146 | 152 | 158 | 164 | 146 | 152 | 158 | 164 | 146 | 152 | 158 | 164 | | |
| Ölçü və uzununa görə % miqdari | 5 | 5 | 5 | 5 | 4 | 4 | 4 | 4 | 5 | 5 | 3 | 3 | 8 | 4 | 4 | 8 | 6 | 6 | 6 | 6 | | |
| Sərilmə №1 | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | | |
| Qalıq №1 | 5 | 5 | 5 | 5 | 4 | 4 | 4 | 4 | 5 | 5 | 3 | 3 | 8 | 4 | 4 | 8 | 6 | 6 | 6 | 6 | 16 | |
| Sərilmə №2 | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | | |
| Qalıq №2 | 5 | 5 | 5 | 5 | 4 | 4 | 4 | 4 | 5 | 5 | 3 | 3 | - | 4 | 4 | - | - | 6 | 6 | - | 12 | |
| Sərilmə №3 | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | x | x | - | - | | |
| Qalıq №3 | 5 | 5 | 5 | 5 | 4 | 4 | 4 | 4 | 5 | 5 | 3 | 3 | - | 4 | 4 | - | - | - | 2 | 6 | 12 | |
| Sərilmə №4 | x | - | - | x | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | | |
| Qalıq №4 | - | 5 | 5 | - | 4 | 4 | 4 | 4 | 5 | 5 | 3 | 3 | - | 4 | 4 | - | - | - | - | 2 | 5 | 10 |
| Sərilmə №5 | - | x | - | - | - | - | - | x | - | - | - | - | - | - | - | - | - | - | - | - | | |
| Qalıq №5 | - | - | 5 | - | 4 | 4 | 4 | 4 | - | 5 | 3 | 3 | - | 4 | 4 | - | - | - | - | 2 | 5 | 10 |
| Sərilmə №6 | - | - | x | - | x | - | - | - | x | - | - | - | x | - | - | - | - | - | - | - | | |
| Qalıq №6 | - | - | - | - | - | 4 | 4 | 4 | - | - | 3 | 3 | - | 4 | - | - | - | - | - | 2 | 4 | 8 |
| Sərilmə №7 | - | - | - | - | - | - | x | - | - | - | - | - | - | x | - | - | - | - | - | - | | |
| Qalıq №7 | - | - | - | - | - | - | 4 | - | - | 3 | 3 | - | - | - | - | - | - | - | - | 2 | 4 | 8 |
| Sərilmə №8 | - | - | - | - | - | x | - | x | - | - | - | - | - | - | - | - | - | - | - | - | | |
| Qalıq №8 | - | - | - | - | - | - | - | - | 3 | 3 | - | - | - | - | - | - | - | - | - | 2 | 4 | 8 |
| Sərilmə №9 | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | | |
| Qalıq №9 | - | - | - | - | - | - | - | - | 3 | 3 | - | - | - | - | - | - | - | - | - | 2 | 3 | 6 |
| Sərilmə №10 | - | - | - | - | - | - | - | - | x | x | - | - | - | - | - | - | - | - | - | - | 50 | 100 |
| Qalıq №10 | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | | |

Yeniyetmə oğlanlar üçün şalvar və gödəkçə kompanovka cədvəli

| Ölçülər | 88 | | | | 92 | | | | 96 | | | | Miqdarı | | | | |
|--------------------------------|-----|-----|-----|-----|-----|-----|-----|-----|-----|-----|---------|-----------|-----------|-----------|-----------|-----------|--|
| | 152 | 158 | 164 | 152 | 158 | 164 | 152 | 158 | 164 | 160 | məməlat | sərilmədə | bağlamada | Sərilmədə | Sərilmədə | Sərilmədə | |
| Uzunluqlar | 5 | 17 | 11 | 5 | 17 | 11 | 5 | 12 | 12 | 5 | 2 | 17 | 34 | | | | |
| Ölçü və uzununa görə % miqdari | 5 | 17 | 11 | 5 | 17 | 11 | 5 | 12 | 12 | 5 | - | - | - | | | | |
| Sərilmə №1 | - | x | - | - | x | - | - | - | - | - | 2 | 17 | 34 | | | | |
| Qalıq №1 | 5 | 17 | 11 | 5 | 17 | 11 | 5 | 12 | 12 | 5 | - | - | - | | | | |
| Sərilmə №2 | - | - | - | - | - | - | - | x | x | - | 2 | 12 | 24 | | | | |
| Qalıq №2 | 5 | - | 11 | 5 | - | 11 | 5 | - | - | 5 | - | - | - | | | | |
| Sərilmə №3 | - | - | x | - | - | x | - | - | - | - | 2 | 11 | 22 | | | | |
| Qalıq №3 | 5 | - | - | 5 | - | - | 5 | - | - | 5 | 2 | 11 | 22 | | | | |
| Sərilmə №4 | - | - | - | x | - | - | x | - | - | x | 2 | 5 | 10 | | | | |
| Qalıq №4 | 5 | - | - | - | - | - | 5 | - | - | - | - | - | - | | | | |
| Sərilmə №5 | x | - | - | - | - | - | x | - | - | - | 2 | 5 | 10 | | | | |
| Qalıq №5 | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | | | | |
| Cəmi: | | | | | | | | | | | 50 | | 100 | | | | |

Seriyada məməlatın sayı aşağıdakı düsturla hesablaşır.

$$N_{\text{kem}} = C \cdot h \cdot j_o$$

Ch – seriyanın miqdarıdır.

J_o – sərilmənin %-lə xüsusi çəkisidir.

$$h_{\text{ser}} = \frac{Ch \cdot r_c}{P\delta}$$

r_c – sərilmədə qatların sayı.

Pδ -normal seriyada bağlamaların sayı

Kişi gödəkcəsinin biçin xəritəsi

| Sərilmədə ölçü və uzunluq | Veriləndə xüsusi cəmi/% Sərilmənin bilindiriliyi | Sərilmədə sayı | Bağlamadanın sayı | | Məməlatin sayı | |
|---------------------------|-----------------------------------------------------------|-------------------|--------------------------------------------------|--------------------------------------------------|--------------------------------------------------|--------------------------------------------------|
| | | | Sərilmədə Seriyyədə Seriyyədə Seriyyədə | Seriyyədə Seriyyədə Seriyyədə Seriyyədə | Seriyyədə Seriyyədə Seriyyədə Seriyyədə | Seriyyədə Seriyyədə Seriyyədə Seriyyədə |
| 1.108/158+108/176 | 16 | 2x40 | 4 | 2 | 8 | 86 |
| 2. 112/158+112/176 | 12 | 2x32 | 3 | 2 | 6 | 64 |
| 3. 112/158+112/176 | 12 | 3x36 | 3 | 2 | 6 | 128 |
| 4. 96/146+104/164 | 10 | 3x30 | 3 | 2 | 6 | 216 |
| 5. 96/152+104/152 | 10 | 3x30 | 3 | 2 | 6 | 216 |
| 6. 96/158+104/152 | 10 | 3x30 | 3 | 2 | 6 | 180 |
| 7. 100/146+108/164 | 8 | 3x36 | 2 | 2 | 4 | 60 |
| 8. 100/158+108/170 | 8 | 3x36 | 2 | 2 | 4 | 180 |
| 9. 100/152+100/164 | 8 | 2x36 | 2 | 2 | 4 | 60 |
| 10. 104/164+104/170 | 6 | 2x27 | 2 | 2 | 4 | 180 |

Yeniyetmə oğlanlar üçün vilvet gödəkcənin bism xəritəsi

| №-si | Sərilmədə ölçü və uzunluq | Sərilmə xüsusi çəki | Sərilmənin hündürlüyü | Sərilmənin sərilmənin | Bağlama | | Məmulatın sayı | |
|--------------|---------------------------|---------------------|-----------------------|--------------------------|-----------|-----------|----------------|-----------|
| | | | | | Sərilmədə | Seriya | Sərilmədə | Seriya |
| 1. | 88/158+92/158 | 34 | 3x40 1x20 | 9 | 2 | 10 | 80 40 | 640 40 |
| 2. | 96/158+96/164 | 24 | 6x40 | 6 | 2 | 12 | 80 | 480 |
| 3. | 88/164+92/164 | 22 | 6x44 | 5 | 2 | 10 | 80 | 440 |
| 4. | 92/152+96/110 | 10 | 2x40 1x20 | 3 | 2 | 6 | 80 40 | 160 40 |
| 5. | 88/152+96/152 | 10 | 2x40 | 3 | 2 | 6 | 80 40 | 160 40 |
| Cəmi: | | 100 | | 26 | | 52 | | |

Yeniyetmə oğlanlar üçün vilvet şalvarın biçim vərəqəsi

| №-si | Sərilmədə ölçü və uzunluq | Sərilmə xüsusi çəki | Sərilmənin hündürlüyü | Sərilmənin sərilmənin | Bağlama | | Məmulatın sayı | |
|-------------|---------------------------|---------------------|-----------------------|--------------------------|-----------|-----------|----------------|-------------|
| | | | | | Sərilmədə | Seriya | Sərilmədə | Seriya |
| 1. | 88/158+92/158 | 34 | 13x40 1x41 | 14 | 2 | 28 | 80 82 | 1040 82 |
| 2. | 96/158+96/164 | 24 | 9x40 1x36 | 10 | 2 | 20 | 80 72 | 720 72 |
| 3. | 88/164+92/164 | 22 | 8x40 1x43 | 9 | 2 | 18 | 80 86 | 640 86 |
| 4. | 92/152+96/110 | 10 | 3x40 1x45 | 4 | 2 | 8 | 80 90 | 240 90 |
| 5. | 88/152+96/152 | 10 | 3x40 1x45 | 4 | 2 | 8 | 80 90 | 240 90 |
| Cəmi | | 100 | | 41 | - | 82 | - | 3300 |

Seriyada bağlamaların sayını, modaların sayını, uzunluqlarını bilərək, gün ərzinə biçim üçün hazırlanan bağlamaların sayını təyin edirik

$$P_{\text{ögyn}} = \frac{P_p - K}{t_1}$$

P_p – seriyada bağlamaların sayı.

K – gün ərzində buraxılan modaların vaxtıdır.

t_1 – uzunluqların yerinə yetirilən vaxtıdır.

Biçin üçün hazırlanan bağlamaların sayı (gündəlik)

| No | Məmulatın adı | Gündəlik fasonun sayı | Seriyada bağlama sayı | Uzunluqların yerinə yetirilməsi | Gündə biçimə hazırlanan bağ-sayı |
|----|------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------|-----------------------|---------------------------------|----------------------------------|
| 1. | Kişilər üçün vilvet şalvar Kişilər üçün vilvet gödəkcə Yeniyetmə oğlan üçün vilvet kurtka Yeniyetmə oğlanlar üçün vilvet şalvar | 3 3 3 3 | 80 54 52 62 | 5,04 4,94 5,08 5,03 | 47,6 32,8 30,7 48,9 |

Hazırkıq sexinə gələn parçalar zəncirli transportyorda nəqlietdiricilərdə mexanikləşdirilmiş sərilmə stolunda yerləşdirilir. Transportyorda 28 rulon yerləşir. Hərəkət sürəti dəqiqədə 3 m/dəq. Elektrik hərəkətvericinin gücü 0,6 kvt-dır.

Transportyora biçim xəritəsinə əsasən proqrama verilir və tikələr sərilməyə göndərilir.

Səricilərin sayı aşağıdakı kimi təyin edilir.

$$N_c = \frac{Lt}{T_{id}}$$

L – gündəlik parça tələbat.

t – 1 m parçanın hazırlanması üçün vaxt.

T_{id} – iş gününün davamıdır.

Səricilərin hesablanması

| № | Parçanın | Gündəlik parça sərfi, m-lə | Parçanın sərilməsi | | Gündəlik sərilmədə iştirak edən, sayı |
|----|------------------------|----------------------------|--------------------|-----------------|---------------------------------------|
| | | | Sərf olunan | Val, sap, | |
| 1. | Şalvarlıq vilvet parça | | 1 m üçün | Cəmi parça üçün | |
| 2. | Astarlıq cəmi | | | | |

Sazədən səmərəli istifadə etmək üçün, həm də iş stollarından istifadə etmək lazımdır. Sərilmə başa çatdığınından sonra, sərilmə olan səth biçimlə birlikdə biçim sahəsinə göndərilir. Stolun uzunluğu 13 m hərəkət edən sürgü qapağının eni 1,6 mdir. Fərdi sərilmə üçün 1 stol qəbul edilir. Stolun qabarit ölçüsü 6x1,2 m.

Sərilmədə çirtların işarəsini qoymaq üçün hissələrin kəsilməsi lentli maşında yerinə yetirilir.

Biçimin komplektləşdirilməsi üçün fəhlələrin sayı təyin edilir.

$$N = \frac{P_{bgun}}{U_n}$$

N – gündəlik bağlamaların sayıdır.

P_{bgun} – istehsal normasıdır.

U_n – sərilmədə bütün hissələr işarə olunur.

Məlumatın hissələri kompleks biçilir.

Nəzarət talonlarının tikilməsi üçün fəhlələrin sayı aşağıdakı düsturlar hesablanır

$$N = \frac{Mt}{T_{id}}$$

M – gündəlik məlumat buraxılışı.

t – məlumat üçün talonun tikilməsinə sərf edilən vaxtdır.

T_{id} – növbənin davamıdır.

Biçim sexində talonlar 68-A sinif PMZ maşında tikilir. Bir məlumatla talonun tikilməsi üçün 3,5 saniyə vaxt sərf edilir.

1. Kişi üçün vilvet şalvar 12x3,5=427 san.
2. Kişi üçün vilvet gödəkçə 16x3,5=65 san.
3. Yeniyetmə oğlanlar üçün gödəkçə 15x3,5=53 san.
4. Yeniyetmə oğlanlar üçün şalvar 12x3,5=42 san.

Yarlıkların çap edilməsi P-3 avtomat maşında aparılır. Qabarit ölçüsü PY – 3x1,2x0,7 əmək məhsuldarlığı dəqiqdə 20 ədəddir. Hər yarılda 3 saniyə vaxt sərf edilir. Yoxlama-markirovka talonları Moskva eksperimental mexaniki zavodu tərəfindən istehsal olunan UAL avtomatında çap edilir. Bir dəqiqdə 28 talon çap edilir. Bir karton yarılığı 22 saniyəyə çap edirlər. Qabarit ölçüsü 1,1x0,5-dir. Nəticə cədvəl şəklində verilmişdir.

Yarlığın, talonun çap edilməsi üçün işlərin məlumat cədvəli

| № | Məməlatın adı | Gündəlik buraxılış | Biçimə nəzarət | | Talonların tikilməsi | | Yarlığın çap ediləsi | | Kontrol yarlığın edilməsi | | | |
|---|----------------------------------------|--------------------|-------------------------------|---------------------------------|----------------------|-------------------------------|---------------------------------|---------------|-------------------------------|---------------------------------|---------------|-------------|
| | | | Vaxt sərfi | | Vaxt sərfi | | Vaxt sərfi | | Vaxt sərfi | | | |
| | | | Bir məməlata sərf olunan vaxt | Bütün məməlata sərf olunan vaxt | Fəhlərin sayı | Bir məməlata sərf olunan vaxt | Bütün məməlata sərf olunan vaxt | Fəhlərin sayı | Bir məməlata sərf olunan vaxt | Bütün məməlata sərf olunan vaxt | Fəhlərin sayı | |
| 1 | Kişi üçün vilvet şalvar | 1846 | 16 | 29536 | 1,00 | 42 | 77532 | 2,6 | 3 | 5538 | 0,19 | 2,2 |
| 2 | Kişi üçün vilvet gödəkçə | 1094 | 20 | 21880 | 0,74 | 56 | 61264 | 2,1 | 3 | 3282 | 0,11 | 2,2 |
| 3 | Yeniyetmə oğlanlar üçün vilvet gödəkçə | 1180 | 18 | 21240 | 0,72 | 53 | 62540 | 2,1 | 3 | 3540 | 0,12 | 2,2 |
| 4 | Yeniyetmə oğlanlar üçün vilvet şalvar | 1968 | 16 | 31488 | 1,10 | 42 | 82650 | 2,8 | 3 | 5904 | 0,20 | 2,2 |
| | | Cəmi | 6088 | - | 3,56 | - | - | 9,6 | - | - | 0,62 | - |
| | | | | | | | | | | | | 0,46 |

Birinci sexinin avadanlıq və işçilərin sayı və tutduğu sahəsi haqqında məlumat cədvəli

| № | Əməliyyatın adı | İşçilərinin sayı | Avadanlığın adı | Qabarit ölçüsü | | | Avadanlığın sayı adəbiyyət sahəsi | Avadanlığın müddəti sahə |
|-------------|------------------------------------|---------------------|---------------------|------------------|----------------|------------------------------|-----------------------------------------|-----------------------------|
| | | | | Uzunluğu - lə | Eni - m -lə | Sahəsi m ² -lə | | |
| 1 | Parçanın sərilməsi | 9 | | 6 | 1,2 | 7,2 | 5 | 36 |
| 2 | Sərilmənin işaretlənməsi | 6 | | 13 | 1,6 | 20,8 | 3 | 62,4 |
| 3 | Çırqların vurulması | 4 | 33M-3 | 0,2 | 0,27 | 0,054 | 2 | 0,108 |
| 4 | bağlamaların növləri | 4 | Stol | 3 | 1 | 3 | 3 | 9,00 |
| 5 | Lənqli maşında kəsmə | 4 | RL-3 | 2,18 | 4,8 | 5,04 | 2 | 10,08 |
| 6 | Biçimin saxlanması | | Stasionar bunker | 3,2 | 1,2 | 3,84 | 2 | 7,68 |
| 7 | Talonların tikilməsi | 10 | 68 LMZ | 1,2 | 0,65 | 0,78 | 5 | 3,04 |
| 8 | Yarlığın çap edilməsi | | PA-3 | 1,2 | 0,7 | 0,84 | 1 | 0,84 |
| 9 | Kontrol talonunun çap ölçülməsi | 1 | YAL | 1,1 | 0,5 | 0,55 | 1 | 0,55 |
| 10 | Biçimin yoxlanması | 4 | Stol | 2 | 1,2 | 2,4 | 2 | 4,8 |
| 11 | Biçimin saxlanması | | Rəflər, bölmələr | 1 | 0,8 | 0,8 | 76 | 51 |
| Cəmi | | | | | | | | 186 |

BİÇİM SAXLANAN ANBARIN SAHƏSİNİN HESABATI

Biçim xüsusi rəflərdə saxlanılır.
Rəflərin, bölmələrin sayı

$$L = \frac{M \cdot a}{m \cdot p}$$

düsturu ilə hesablanır.

M – gündə istehsal edilən məmulatın sayı, əd.

a – biçim saxlama müddəti 1 gün.

m – bağlamada olan məmulatların orta sayı.

p – rəfdə yerləşən bağlamaların sayı.

Rəflərdə yarusların sayı h=2 yarısın olduğunu bilərək, rəflərin tutduğu sahəsini tapaq.

$$F_{ref} = \frac{F_{et} \cdot L}{n}; \quad F_{bic.sex.sah.} = \frac{F_{ref}}{e};$$

Furnitura anbarının hesablanması

Anbara 20 günlük furnitura ehtiyatı olmalıdır. Furnitura bütün üzlük materialın çəkisinin 10%-nə bərabər götürülür.

$$P_F = \frac{P_{mk} \cdot 10}{100}$$

1 m – parçanın orta çəkisi 0; 35 kq götürülür. Gündəlik parçaya olan tələbat müəyyənləşdirilir.

1 m² – döşəməyə düşən yük 20 kq-dır.

Stolun sahəsi

$$F_{fur.enb} = \frac{F_{fur} + F_{st.}}{\eta};$$

Hazır məmulatın ambarının hesabatı. Bu sahəni

$$F = \frac{M \cdot b \cdot a}{m \cdot n \cdot h \cdot \eta}$$

düsturu ilə təyin edirlər.

M – gündəlik buraxılış, əd.

1 m² – döşəməyə düşən yük 10 kq-dır.

Hazır məmulatı anbarının hesabı

Hazır mallar bağlamalarda saxlanılır. Bu sahəni təyin edək.

$$F = \frac{M \cdot b \cdot a}{m \cdot n \cdot h \cdot \eta}$$

M – gündəlik buraxılış miqdarı
 b – rəfin dərinliyi 0,6
 a – anbarda saxlama müddəti 2-3
 m – bağlamada məmülətin sayı 5 ədəd
 n – 1 m sahədə yerləşən məmülətin sayı ədəd
 h – yarısın sayı 2
 η – sahədən səmərəli istifadə əmsalı.

SINAQ SEXİNİN HESABATI

Sınaq sexinin əsas vəzifəsi modalar evində alının yeni növ modellərin konstruksiyası ilə tanış olaq, yeni moda əsasın da geyimin konstruksiyasını işləyib hazırlamaq, ülgülərin tam komplektini hazırlamaq, bir məmülata sərf olunan parça normasını təyin etməkdən və s. ibarətdir.

Modelçi rəssamların sayı modaların ildə dəyişdirilməsi, fabrikin planına əsasən təyin edilir.

Modaların ildə dəyişdirilməsi cədvəli

| Nö | Məmülətin adı | Eyni vaxtda hazırlanın modellər | İldə dəyişdirilməsi | Cəmi ildə dəyişdirilməsi |
|----|----------------------------------------|---------------------------------|---------------------|--------------------------|
| 1. | Kişi üçün vilvet şalvar | | | |
| 2. | Yeniyetmə oğlanlar üçün vilvet şalvar | | | |
| 3. | Kişilər üçün vilvet gödəkçə | | | |
| 4. | Yeniyetmə oğlanlar üçün vilvet gödəkçə | | | |
| | Cəmi | | | |

Modaların 40 %-i layihələndirilən fabrikdə işlənib hazırlanır, qalan 60%-i isə modalar evindən alınır.

Rəssam modelçilərin sayı aşağıdakı kimi hazırlanır.

$$K_{mod-p} = \frac{\sum Q}{T}$$

$\sum Q$ – ildə istehsal edilən modalara sərf olunan vaxt fondudur.

T – bir modelin hazırlanmasına sərf edilən vaxtdır.

Konstruktorların sayının hesablanması.

Bir modelin konstruksiyasının hazırlanmasına sərf edilən vaxt aşağıdakı kimi hesablanır.

$$K_{kon} = \frac{\sum Q}{T}$$

Ülgüclər qrupu və sahəsi

Ülgülər fabrikaya modalar evindən onun texniki sənədləri və nümunəsi ilə qəbul elir. Fabrikanın özü hazırlayan modalar üçün ülgülər kardon üzərinə çəkilir və kontur xətlər qeyd edilir, çirtların yeri göstərilir, qayçı və digər alətlərlə kəsilir. Ülgünün çıxarılması zəhmətli işdir. Odur ki, bu işdə yüksək dərəcəli və bacarıqlı fəhlə eyləşdirilir. Ülgüçülərin miqdarı aşağıdakı düstur vasitəsilə hesablanır.

$$K_{ülgü} = \frac{\sum S \cdot \ell \cdot m \cdot q \cdot t}{F \cdot K_{növ} \cdot \tau}$$

c – ildə buraxılan modaların sayı

l – hər model üçün ülgü nüsxəsi

m – ülgülərin ilə dəyişməsi 2 dəfə

q – hər məmülət üçün ülgülərin sayıdır

t – bir nüsxə üçün sərf, edilən vaxtdır

f – illik iş vaxtı fondudur, 19990 san.

τ – eyni vaxtda kəsilən ülgülərin sayı 3.

$K_{növ}$ – növbə əmsalıdır (I növbə)

Ülgülərin aradan çıxmaması üçün haşiyələmə maşınınından istifadə edilir. Bu metal lentlərlə yerinə yetirilir.

| Nö-Nö Məmulatın adı | İldə dəyişən moda sayı | Ülgü nüsxələr sayı | Ölçü və uzan.sayı | Ümumi nüsxələr ümumi sayı | Bir nüsxə ülgü kəsmək üçün sərf olunan vaxt | Bütün nüsxələri kəsmək üçün sərf edilən vaxt | Ülgülərin İldə sayı dəyişilməsi | Eyni vaxtda kəsilən ülgülərin sayı | Ülgülərin sayı, hesablı |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------|--------------------|-------------------|---------------------------|---------------------------------------------|----------------------------------------------|---------------------------------|------------------------------------|-------------------------|
| 1. Kişiər üçün vilvet şalvar 2. Kişiər üçün vilvet kurtka 3. Yeniyetmə oğlanlar üçün vilvet kurtka 4. Yeniyetmə yaşı oğlanlar üçün vilvet şalvar | | | | | | | | | |
| Cəmi | | | | | | | | | |

Kəsilən ülgülərin 5 nüsxəsi maşında haşiyələnir. Haşiyə işini görən ülgüçülərin sayını təyin edək.

| Nö-Nö Məmulatın adı | İldə dəyişən moda sayı | Ülgü nüsxələr sayı | Ölçü və uzan.sayı | Ümumi nüsxələr ümumi sayı | Bir nüsxə ülgü haşiyə üçün sərf olunan vaxt | Eyni vaxtda haşiyə ülgü nüsxələrin sayı | Ülgü haşiyələrin sayı, kül.h. |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------|--------------------|-------------------|---------------------------|---------------------------------------------|-----------------------------------------|-------------------------------|
| 1. Kişiər üçün vilvet şalvar 2. Kişiər üçün vilvet kurtka 3. Yeniyetmə oğlanlar üçün vilvet kurtka 4. Yeniyetmə yaşı oğlanlar üçün vilvet şalvar | | | | | | | |
| Cəmi | | | | | | | |

Ülgülərin saxlanması üçün sahənin hesablanması. Ülgülərin saxlanması üçün kronşteyndən istifadə edilir. İki yaruslu kronşteyndən istifadə etmək daha məqsədə uyğundur. Hər bir yarusa hündürlüyü 1,5 m-dir. Ülgülər 16-20°S. Cəlaləoğlu temperaturlu, nəmliyi 75 %-dən çox olmayan sahələrdə saxlanılır.

Ülgü saxlanılan sahə aşağıdakı kimi hesablanır.

$$F_{\text{ül.sax}} = \frac{C \cdot Q \cdot S}{r \cdot \eta}$$

c – ülgü nüsxələrinin sayı (120)
q – ülgülərin saxlanma müddəti (1 il)
s – 1 nüsxə ülgü üçün sahə
r – yarusların sayı
η – sahədən səmərəli istifadə əmsalıdır.

2. Səmərəli və qalıqsız sərilmə üçün norma çıxarmaq. Sınaq ülgü sərilməsini tez-tez rast gələn parça enləri üçün və uzunluğa görə yerinə yetirilir. Qalanları isə hesab üsulu ilə aparılır. Alınan sərilməni işıqlandırma vasitəsilə şəkili çıxardılır. (İstənilən sayda)

$$N_p = \frac{\sum Q_m n_p t}{F};$$

q – ildəki modaların sayı
m – sınaq sərilmədə ölçü uzunluqların sayı
n – parça enliyinin sayı
p – sərilmənin sayı
t – səridmə üçün sərf edilən vaxt
f – illik iş vaxtı fondudur (19990 saat)
Sınaq sərilməni yerinə yetirənlərin sayı aşağıdakı cədvəldə qeydə alınır.

| Nö-Nö Məmulatın adı | İldəki modaların sayı | Ölçü və uzanlıqlar modaya görə | Parçanın eni | Uyğunlaşmaya gömörlərin eni | Sərilmənin ümumi sayı | Bütün sər. üçün sərf olunan vaxt | Fəhlələrin sayı |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------|--------------------------------|--------------|-----------------------------|-----------------------|----------------------------------|-----------------|
| 1. Kişiər üçün vilvet şalvar 2. Kişiər üçün vilvet kurtka 3. Yeniyetmə oğlanlar üçün vilvet kurtka 4. Yeniyetmə yaşı oğlanlar üçün vilvet şalvar | | | | | | | |
| Cəmi | | | | | | | |

Astar və ara qatı üçün sərilmədə iştirak edən fəhlələrin

sayını, üz üçün sərilmədə iştirak edənlərin sayının 40%-ə bərabər qəbul edirlər.

Diger sərilmənin düzgün yerinə yetirmək üçün hərəkət edən PKU-3 fotoqurğusundan istifadə edilir. Ölçüsü 0,6x1,2 m-dir. Ülgü sahəsini hesablamaq üçün İL-1 fotoelektron maşınınından istifadə edilir. Əmək məhsuldarlığı 200-250 əd.

Maşına bir nəfər qulluq edir. normalaşdırıcıların tutduğu sahəni aşağıdakı düsturla təyin edirlər:

$$F = \frac{\sum F_{avad}}{r};$$

$\sum F_{avad}$ – avadanlıq və stolların tutduğu ümumi sahədir, $m^2-lə$
 r – sahədən səmərəli istifadə əmsalıdır. (0,5-0,6)

Normalaşdırıcıların tutduğu sahə

| № | İşin adı | Avadanlığın adı | Fəhlələrin sayı | Avadanlığın sayı | Ölçü sahəsi | | Sahədən səmərəli istifadə əmsali | Normalaşdırma |
|---|------------------------------|--------------------------|-----------------|------------------|-------------|----------|----------------------------------|---------------|
| | | | | | Uzunu m-lə | Eni m-lə | | |
| 1 | Ülgü sərəklər | Ülgü sərilməsi üçün stol | | | | | | |
| 2 | Parça norması çıxarın | Adi iş stolu | | | | | | |
| 3 | Kiçik ölçülü sərilmə almaq | Stol üstü panoqraf | | | | | | |
| 4 | Sərilmənin şəklini çək. üçün | PKU-3 | | | | | | |

| | | | | | | | |
|---|-----------------------------|------|--|--|--|--|--|
| 5 | Ülgü sahəsinin hesablanması | İL-1 | | | | | |
| | Cəmi | | | | | | |

Sınaq sexində ülgü sərilmələrinin şəklini çəkmək üçün fotolaboratoriya ayrıılır.

TİKİŞ LABORATORİYASININ HESABATI

Bu qrupda işləyən fəhlələr (tikişçi laborantlar modaları) fabrika şəraitinə uyğun yerinə yetirilmə texnologiyası və tikilməsi ilə məşğul olurlar. Tikişçi laborantlar modelin tikilməsinə yeni üsullardan yeni avadanlıqlardan istifadə etməli, çatışmazlığın isə xüsusi kitaba qeyd edirlər. Modaların nümunə sexində yenidən düzgün və ardıcıl hazırlanması, tikiş sexində modelin buraxılmasında, əmək bölgüsünün düzgün təşkil edilməsində böyük rol oynayır. İlk dəfə modelin nümunəsi hazırlanan zaman orta uzunluqda və ölçüdə olan göstəricilər də nəzərə alınmalıdır. Modeldə çatışmazlıq olarsa konstruktur ülgündə dəyişiklik edir. Bu dəyişikliyi işçi ülgülərdə göstərir. Tikişçi laborantların sayını aşağıdakı düsturla hesablamaq lazımdır.

$$K_{t.lab} = \frac{\sum Qqt + \sum Q'q't'}{F\eta},$$

Q – ildəki fasonların sayı olub hər bir məmulat üçün 1 nümunənin hazırlanmasıdır.

Q' – təkrar hazırlanan nümunələrin sayıdır.

q – ilk nümunənin sayıdır.

q' – dəbdə hazırlanan nümunənin sayıdır.

t – məmulatın tikilməsinə sərf olunan vaxtdır.

t' – təkrar hazırlanan modaların tikilməsinə sərf edilən vaxtdır.

f – illik iş vaxtı fondudur.

η – işçi vaxtından səmərəli istifadə əmsalıdır.

| Məmulatın adı | I məmulatın kasılmasına sərf olunan vaxt | | İldəki modellərin sayı | | I hazırlanma | | II hazırlanma | |
|---------------------------------------------|---------------------------------------------|--|--------------------------------|--|------------------------------------|--|-----------------------|--|
| | Nümunələrin sayı | | I nümunaya sərf olunan vaxt | | Bütün nümunəyə sərf olunan vaxt | | İldəki modaların sayı | |
| | | | | | | | | |
| 1. Kişiər üçün vilvet salvar | | | | | | | | |
| 2. Kişiər üçün vilvet kurtka | | | | | | | | |
| 3. Yeniyetmə oğlanlar üçün vilvet kurtka | | | | | | | | |
| 4. Yeniyetmə oğlanlar üçün vilvet şalvar | | | | | | | | |
| Cəmi: | | | | | | | | |

Tikişçi laborantlarının avadanlıqlarının tutduğu sahə

| № | Avadanlığın adı | Ölçüsü, m-lə | | Sahədən səmərəli istifadə əmsalı | Avadanlığın tutduğu sahə m-lə |
|-----|------------------|--------------|-----|-------------------------------------------|-------------------------------------|
| | | Uzunluğu | Eni | | |
| 1. | 97 sin. OZLM | 5 | 1,2 | 0,6 | 0,4 |
| 2. | 51-L PMZ | 1 | 1,2 | 0,6 | 0,4 |
| 3. | 252 sin PMZ | 1 | 1,2 | 0,6 | 0,4 |
| 4. | 220 sin PMZ | 1 | 1,2 | 0,6 | 0,4 |
| 5. | 552 sin PMZ | 1 | 1,2 | 0,6 | 0,4 |
| 6. | 357 – Vt | 1 | 1,2 | 0,6 | 0,4 |
| 7. | 95A sin PMZ | 1 | 1,2 | 0,6 | 0,4 |
| 8. | 26-A PMZ | 1 | 1,2 | 0,6 | 0,4 |
| 9. | 76-L PMZ | 1 | 1,2 | 0,6 | 0,4 |
| 10. | Biçim kəsən stol | 1 | 1,2 | 1,2 | 0,4 |
| 11. | Ütü stolu | 2 | 1,4 | 0,8 | 0,4 |
| 12. | Əl işi stolu | 1 | 1,5 | 1,22 | 0,4 |
| | CƏMI | | | | |

ƏDƏBİYYAT SİYAHISI

1. Proektirovanie predprietyi sveynoy promislennosti / pod redakcijey A.Ə.İzmestgeva. M.: 1998.
2. Proektirovanie sveynix fabrik / pod redakcijey Nekrasova A.V. M.: 1985.
3. Savostikiy A.V., Melikov E.X. Texnoloqiqə sveynix izdeley. M.: 1982.
4. Qosstroy SSSR. Vspomoqatelgnie zdaniə i pomeheniə promislenix predprietyi. Normi proektirovaniə. SNi P II-M., M., Qosstroyizdat, 1968.
5. Qosstroy SSSR. Qeneralgnie planı promislenix predprietyi. Normi proektirovaniə. SNi P II-M., M., Qosstroyizdat, 1971.
6. Qosstroy SSSR. Proizvodstvennie zdaniə promislenix predprietyi. Normi proektirovaniə. SNi P II-M., M., Qosstroyizdat, 1962.
7. Kulikova İ.A. «Proektirovanie texnoloqiceskix prouessov izqotovleniə odejdi po individualgnim zakazam». M., 1996.
8. Adamova N.A., Avseev E.Q., Malova T.L. i dr. «Orqanizaüiə potoçnoqo proizvodstva v sveynoy promislennosti». K., 1997.
9. Şamxalov O.Ş. «Tikiş fabriklerinin layihələşdirilməsi». B., 2008.
10. Şamxalov O.Ş., Məmmədov F.Ə. «Tikiş məmulatlarının ekspertizası». G., 2003.

MÜNDƏRİCAT

| | |
|--------------------------------------------------------------------------------------------------------------------|----|
| Giriş | 5 |
| 1. Tikiş müəssisələrinin kayihələndirilməsi üçün əsas göstəricilər və mərhələlər | 7 |
| 1.1. Yeni tikiləcək və yaxud mövcud müəssisənin bərpə olunmasının texniki-iqtisadi cəhətdən əsaslandırılması | 7 |
| 1.2. Müəssisənin tikinti sahəsinin seçilməsi | 8 |
| 1.3. Tikilən (yenidən bərpə olunan) müəssisənin İstehsal programı | 9 |
| Axın xətləri haqqında ümumi məlumat | 13 |
| Məmulatın hazırlanma ardıcılığının tərtibi | 15 |
| Taktın hesabı və axının gücünün təyini..... | 17 |
| Əməliyyatların vaxtının uzlaşma şərtinin təyini | 19 |
| Bir fasonlu axınlar üçün əməliyyatların vaxtının uyğunlaşdırılması cədvəli | 20 |
| Uzlaşma qrafikinin tərtibi və təhlili..... | 22 |
| Yığım qrafikinin tərtibi və təhlili..... | 23 |
| Axın üçün texnoloji xəritənin tərtibi | 24 |
| Axında işçi qüvvəsi və avadanlıqların məmulat cədvəlinin tərtibi | 25 |
| Əsas texniki-iqtisadi göstəricilər | 27 |
| Axında işçi yerlərinin layihələndirilməsi..... | 27 |
| Çox çeşidli və çoxfasonlu seksiyalı (bölməli) axınların təşkili formaları | 29 |
| Yun, ipək, pambıq parçalardan qadınlar üçün yüngül donlar | 32 |
| Məmulatların axına buraxılma qaydaları | 33 |

| | |
|-----------------------------------------------------------------------------------|----|
| Layihələndirilən axın üçün nəqletdiricilərin seçilməsi..... | 34 |
| Modellərin seçilməsi və əsaslandırılması | 38 |
| Hazırlanma üsullarının seçilməsi | 39 |
| Çoxçəşidli və çoxfasonlu axınlar üçün texnoloji ardıcılığın tərtib edilməsi | 39 |
| Seksiyah axınlar üçün orta hesabi dövrü taktın və axının gücünün təyini..... | 41 |
| Seksiyalı axılarda işçi qüvvəsinin bölmələr üzrə hesabı | 42 |
| Seksiyah axınlar üçün əməliyyatların uzlaşma vaxtlarının təyini | 43 |
| Uzlaşma əmsalının hesabı | 44 |
| Seksiyalı axınların ilkin hesabatı | 44 |
| Nəqletdiricinin hesabatı | 46 |
| Hazırkı sexinin hesabatı | 50 |
| Seriyanın hesabatı | 61 |
| Biçim saxlanan anbarın sahəsinin hesabatı | 68 |
| Sınaq sexinin hesabatı | 70 |
| Tikiş laboratoriyasının hesabatı | 75 |
| Ədəbiyyat | 77 |

**O.Ş. ŞAMXALOV
Ş.F. ABDULLAYEVA**

**TİKİŞ FABRIKLƏRİNİN
LAYİHƏLƏNDİRİLMƏSİ**

Ali məktəblər üçün dərs vəsaiti